

Məktəbləri cəlb etməklə təhlükəsiz su təhcizatı planının (TSTP) hazırlanması

Kiçik su təchizatı sistəmləri üçün TSTP-in işlənməsi
Müəllimlər və şagirdlər üçün təlimat kitabı



Məktəbləri cəlb etməklə təhlükəsiz su təhcizatı planının (TCTP) hazırlanması



Avropa Shurası
Харији Ишлляр Назирлийи



Финландия
Харији Ишлляр Назирлийи



WECF



Ekologiya Tarazlyg
ИБ



KeTu ry



Тампери Тягбиги
Елмляр Университети

Məktəbləri cəlb etməklə təhlükəsiz su təhcizatı planının (TCTP) hazırlanması

Kiçik su təchizatı sistəmləri üçün TSTP-in işlənməsi
Müəllimlər və şagirdlər üçün təlimat kitabçası



Avropa Şurası
Хариы Ишлэр Назирийи



Финландийя
Союзнын Министрство
Укытсманын Финляндия



WECF



Екологи Таразлыг
ИБ



KeTu ry
Кооперативының NGO Тарзлыгы



Тампери Техники
Елмляр Университети

Təlimat kitabçası Avropa Şurası maliyyə vasitəsi ilə nəşr edilmişdir.

MÜNDƏRİCAT:

I Hissə. Məktəbləri cəlb etməklə təhlükəsiz su təhcizatı planının (TCTP) hazırlanması

Kiçik su təchizatı sistemləri üçün TSTP-in işlənməsi. Müəllimlər və şagirdlər üçün təlimat kitabçası

Ön Söz.....	1
1.Giriş.....	2
2. Məktəblilərin cəlb olunmasının zəruriyyəti.....	3
3.Təhlükəsiz su təhcizatı layihəsi (TSTP) planının işlənməsinin təminı.....	4
4.Proqramın təşkili.....	4
5.Proses iştirakçılarının fəaliyyəti və su təsərrüfatı sistemlərinin təhlili.....	5
5.1.İdarəetmə və vəzifələlər.....	5
5.2.Yaşayış məntəqələrinin və su təsərrüfatı sisteminin xəritələşdirilməsi.....	5
5.3 Hiss etmə orqanları vasitəsi ilə suyun keyfiyyətinin təyin edilməsi, aşkar olunmuş problemlər və əldə edilən təcrübə.....	6
5.4.Keyfiyyətin təsnifikasi.....	6
5.4.1.Müşahidələr və əlavə məlumatlar.....	6
5.4.2.Labaratoriya Tez (ekspress) aparılan testlər.....	6
5.4.3.Su təchizatı mənbəbələrində nitratın miqdarına nəzarət.....	7
5.4.4.Suyun keyfiyyətlərinin başqa parametrləri.....	8
6.Riskin qiymətləndirilməsi və təhlükələr.....	8
7.Alınmış nəticələrlə nə etmək lazımdır.....	8
7.1. Sistemlər və strukturlar.....	8
7.2. Hesabat, quyuların xəritələşdirilməsi və risk faktoru.....	9
8. Su təchizatı sistemlərinin yaxşılaşdırılması üçün planların hazırlanması.....	9
9. Əlavələr.....	9

II Hissə: Müəllimlər üçün lazımi olan məiumatlar toplusu

1. Giriş.....	10
2. Alətlər.....	10
2.1. Alətlər toplusu aşağıdakılardan ibarət ola bilər:.....	10
2.2. Bu alətlərdən istifadə edərək nə öyrənmək olar.....	12
3. Təhlükəsiz Su Təchizatı Planı.....	12
4.Hidrogeoloji məlumatlar.....	13
4.1. Təbiətdə suyun dövranı.....	13
4.2. Çirkənlənmə.....	13
5.Su təchizatı müxtəlifliyi.....	14
5.1. Çaylar.....	14
5.2.Dambalar.....	14
5.3. Yağış sularının yiğimi.....	14
5.4. Mənbə/bulaq	14

5.5. Quyular.....	14
5.6. Dərin quyular.....	15
6. Suyun keyfiyyəti və xüsusiyyətləri.....	15
6.1. Mikroorganizmlərlə suyun çirkənlənməsi.....	15
6.2. Bulanlılıq.....	15
6.3. Dad və iy.....	15
6.4. Rəng.....	16
6.5. Nitrat.....	16
6.6. Pestisidlər.....	17
7. Nə etmək lazımdır?.....	20
7.1. Mikroorganizmlər və nitratlar.....	20
7.2. Gigiyena.....	20
7.2.1. İçməli suyun ötürülməsi və saxlanılması.....	20
7.2.2. Şəxsi qiqiyena.....	20
8. Su keyfiyyəti (yoxlanılmasında) monitorinqində məhsuliyyyət.....	20
9. Təkliflər, nəticələr və problemlərin həll etmə yolları.....	21
9.1. Su mənbələrinin mühafizəsi.....	21
9.3. "Su" ilə bağlı başqa təkliflər mə fəaliyyətlər.....	21
9.4. Gələcək fəaliyyətlərin planlaşdırılması.....	22
ƏLAVƏLƏR.....	23-38
ƏLAVƏ 1. Kiçik və orta miqyaslı su təchizatı üçün Təhlükəsiz Su (TS) sxeminin inkişafı	
ƏLAVƏ 2. Su Şəbəkəsinin diaqraması	
ƏLAVƏ 4a. Vətəndaşlar arasında sorguların aparılması: Təcrübə/problemlər/su istifadəçilərinin hiss etmə qabiliyyətinin köməyliyi ilə	
ƏLAVƏ 4b. Həkimlər və diqər tibb işçiləri üçün sorgular: su keyfiyyəti və su ilə bağlı xəstəliklər	
ƏLAVƏ 4v. Su təchizatına (ictimai quyular, kranlar su boruları) cavabdeh olan qurumlar və təşkilatlar üçün anket sorgusu	
ƏLAVƏ 5. Nitrat indikator zolagları və sadə su analizləri üsulları	
Əlavə 6. Kənd quyularında və yaxud diqər su mənbələrində nitratların təyin edilməsi blankının nümunəsi	
Əlavə 7a. Su təchizatı sxeminin və analizlərin nəticələrinin tərtib edilməsi	
Əlavə 8a. Su mənbələrinin periodik nəzarətinin blank nümunəsi	
Əlavə 9a. Şaxta su quyularının və buruqların risk dərəcəsinin qiymətləndirilməsi	
Əlavə 9 b. Mərkəzləşmiş su xətti üçün təhlükələrin qiymətləndirilməsi	
Əlavə 9 v. Mərkəzləşmiş su xətti üçün təhlükələrin qiymətləndirilməsi	
Əlavə 10. Tədbirlərin təsnifati	



Ön Söz

Hazırda dünyanın eksər ölkələrini içməli su problemi narahat etməkdədir. Yer kürəsinin içməli su çatışmazlığı ilə üzləşə bilmə ehtimalı problemin həlli istiqamətində daha ciddi düşünməyə sövq edir. Nəzərə almaq lazımdır ki, içməli suyun həcmi eyni qalsa da, suya olan tələbat ildən-ilə artır, statistikaya görə, Yer kürəsindəki su ehtiyatının 97,5 faizi şor, yalnız 2,5 faizi içməli sudan ibarətdir.

Ümumdünya Səhiyyə Təşkilatının açıqlamasına görə, hazırda dünya əhalisinin 80 faizi keyfiyyətsiz, 40 faizi isə çirkli, ziyanlı sudan istifadə edir. Ona görə də dünyadan hər yerində təmiz su ilə təmin olunmaq kəskin problem sayılır.

Son illər dünyada eybəcər, qüsurlu, müxtəlif fəsadlarla doğulan körpələrin sayının 12-14 faiz, bir yaşa qədər ölenlərin isə 18-20 faiz çoxalmasının əsas səbəblərindən biri də çirkli sudan istifadə edilməsi ilə bağlıdır. Hazırda dünyada içməli sudan istifadə edə bilməyən insanların sayı 2 milyardı ötüb.

Azərbaycanda su problemi ilə bağlı geniş statistik məlumatlar açıqlanmasa da, ölkənin 4500-dən artıq inzibati yaşayış ərazisinin mütləq çoxluğunda bu problem hiss olunur.

Azərbaycanda məişətdə istifadə üçün xüsusi-ayrıca, açıq şirin su mənbələri nəzərdə tutulmayıb. Buna görə də çox yerdə texniki suya olan tələbat içməli su hesabına ödənilir. Əhalinin artımı nəzərə alınmaqla 2025-ci ildə Azərbaycanda su ehtiyatlarına olan tələbat 40 faiz artacağı proqnozlaşdırılır. Onu da qeyd edək ki, suyun təmizlənməsinə və daşınmasına çəkilən xərclər dünyada il ərzində təqribən 90 milyard dollar təşkil edir. 2015-2025-ci illərdə bu xərclərin 2-3 dəfə artacağı gözlənilir.

Bizim müşahidələrimizə görə respublikanın onsuzda məhdud olan su mənbələri kəskin olaraq müxtəlif çirkənmələrə məruz qalmışdır və getdikcə də insan sağlamlığına böyük təhlükə gətirilə bilən səviyyədədir, müasir dövrdə bu problemlərin aradan qaldırılması üçün mütləq olaraq vətəndaşların özlerinin təşəbbüsleri, ən azı öz övladlarına suyun səmərəli istifadəsi, çirkənməməsi fikirlərini izah edib və ekoloji təbliğat aparılması zəruridir.

Ekoloji Tarazlıq ictimai birliyi WECF Beynəlxalq təşkilatı və KeTury (Finlandiya) təşkilatları tərəfdəşlığı ilə və Avropa Şurası, Finlandiya Xarici İşlər Nazirliyinin maliyyə dəstəyi ilə 2010 ilin Yanvar ayından Azərbaycanın Sabirabad, Saatlı, İsmayıllı və Şamaxı regionlarında "Azərbaycan Respublikasında kənd icmalarında ətraf mühitin yaxşılaşdırılması və yoxsulluğun aradan qaldırılmasında icma təşəbbüslerin dəstəklənməsi" layihəsinə həyata keçirir.

Layihənin əsas məqsədlərindən biri – bu regionlarda su təchizatı, və xüsusən də içməli su keyfiyyəti ilə bağlı problemlərin aradan qaldırılmasında icma təşəbbüslerinin dəstəklənməsi, respublikada ekoloji sanitariya prinsiplərinin və mədəniyyətinin yayılması, layihə ərazisində müəllimlər və məktəblilərə Təhlükəsiz Su Təchizatı Planının hazırlanması və icma səviyyəsində tətbiq edilməsi üzrə praktiki təlimlərin təşkil edilməsidir.

Təqdim olunan təlim materialı Avropa Şurası və Finlandiya Xarici İşlər Nazirliyinin maliyyə dəstəyi vasitəsi ilə nəşr edilib.

Təlim kitabçasının hazırlayarkən WECF tərəfindən 2009-ci ildə nəşr edilmiş «Razrabotka proektor po obespeçenii bezopasnoqo vodosnabjeniə» (POBV) «s privleçeniem şkol» təlim materiallarından istifadə olunmuşdur.

Hörmətlə,

Aytən Poladova

Coğrafiya elmləri namizədi

Ekoloji Tarazlıq ictimai birliliyinin sədri

1. Giriş

Kənd yerlerinin bir çox məktəblərində sakinlər mühafizə olunmayan və səhhətləri üçün təhlükəli su mənbələrindən istifadə edillər. Beynəlxalq Səhiyyə Təşkilatı (BST) təhlükəsiz su təhcizatı planını hazırlayıb (TSTP) (Water Safety Plans və bu plan BST və digər beynəlxalq təşkilatlar tərəfindən suyun keyfiyyətinin yoxlanılması üzrə aparıcı sənəd kimi qəbul edilir. Bu plan BST-in əsas rəhbər sənədidir və digər təşkilatlar üçün içməli suyun keyfiyyətinə nəzarətə imkan verir. Təklif edilən plan su ilə təchiz prosesinin bütünn mərhələlərində suyun keyfiyyəti və insanların səhətinə təsir edən risk amillərini müəyyən etməyi nəzərdə tutur. Eyni zamanda bu risk amillərini idarə etmək və onların təsirini minimuma endirmək tədbirlərini işləmək layihənin əsas məqsədlərindən biridir. Plan, su təhcizatında iştirak edən tərəflərlə müzakirə edilərək işlənəcək və yerinə yetiriləcəkdir.

TSTP - su təhcizatı bütün aspektlərini əhatə edərək, suyun böyük miqyaslı istehlakçılarla (bir neçə milyon) bərabər olaraq, kiçik sistemlər (məsələn su quyuları) ilə məşğul olacaqdır. TSTP - su təchizatı prosesinin ən kiçik məsələlərinə də nəzarət etmək konsepsiyanı həyata keçirəcəkdir. Konsepsiyanın məqsədi - su yiğılma sahələrində başlayaraq onun istehlakçılarına nəql xəttində mümkün olan, potensial su çırkləndirmə mənbələrini aşkar etmək, onu ləğv etmək və gözlənilən başqa riskləri müəyyən etməkdir. Beləliklə, sistemin tam mexanizimini öyrənmək lazımdır.

Bundan əlavə su təchizatı prosesində və onun keyfiyyət standartları ilə əlaqədar mümkün risk amilləri ilə bərabər real və potensial riskləri təyyin etmək vacibdir. Təsəvvür edilən və mövcud şəraitdə sistemin bütün iştirakçıları dəqiq müyyən edilməlidir. Həmcinin su təchizatını yaxşılaşdırmaq və bərpa etməklə eyni zamanda müxtəlif

şəraitlərdə monitoring üsulları və tədbirləri işləmək, məlumat mübadiləsi və əməkdaşlığı təşkil etmək lazımdır.

Məktəblər üçün nəzərdə tutulmuş və TSTP-ni həyata keçirmək üçün tərtib olunmuş bu rəhbər sənəddə biz diqqətimizi kiçik su təchizatı sistemlərində (su quyuları, kəhrizlər, bulaqlar və.s) cəmləşdirəcəyik. Ümumən və evlər səviyyəsində su təchizatının kritik mikrobioloji təhlükəsizliyi gözlənməlidir. Məsələn, insanlar içməli suyu çirkli qablarda saxlaya bilər, yaxud əllərini su saxlanılan gaba sala bilər. Bu suyu istifadə etməklə sağlamlıq üçün müəyyən risk yarada bilər. Beləliklə, TSTP-nə risk amillərinin təyini və onların aradan qaldırılması strategiyası daxil edilməlidir.

Bu programın əsas müddəələri aşağıdakılardır:

- Təhlükəli içməli suyun insanların səhətinə təsirini minimuma çatdırılması Əhalinin ətraf mühütin yaxşılaşdırılması fəaliyyətlərinə yönəldilməsi və yerli təşəbbüslerin dəstəklənməsi, və eyni zamanda onların bu sahədə lazımı məlumatların əldə olunmasına imkanların yaradılması
- Yaşayış məntəqələrində müəllim və şagirdləri suyun keyfiyyətinin müəyyən edilməsi üçün aparılan monitoring proseslərinə cəlb edilməsi
- Su təchizatı sistemləri iştirakçıları arasında əməkdaşlıq mexanizmlərinin inkişafı
- Suyun keyfiyyəti, çırkləndirmə mənbələri və su təchizatı sistemlərinin çırklənmədən qorunması haqqında əhalinin biliklərinin artırılması

2. Məktəblilərin cəlb olunmasının zəruriyyəti

Təcrübələr göstərir ki, uşaqlar və gənclər - yeni biliklərin əldə olunmasına daha böyük maraq göstərir və yeni fəaliyyət sahələrini sevirlər. Uşaqlar öz fəaliyyətlərinə valideyinləri cəlb edərək, onlara öz bilik bacarıqlarını həvəslə ötürürlər. TSTP-ni həyata keçirmək üçün, valideyinlərin, müəllimlərin və hakimiyyət qurumlarının dəstəyi xüsusi vaciblik daşıyır. Uşaqlar cəmiyyətin və öz ehtiyaclarını başa düşür, bu proses haqqında daha geniş məlumat əldə edilmiş olurlar. TSTP-in başlıca üstünlüyü ondadır ki, uşaqlar və prosesin başqa iştirakçıları öz cəmiyyətlərində ekoloji vəziyyət haqqında məlumatlanırlar. Sübut olunmuşdur ki, bu yolla biliklərin əldə edilməsi və mübadiləsi son dərəcə effektlidir.

Şagirdlərin təvəllüdündən, və həmçinin müəllimlərin və başqa iştirakçıların prosesə cəlb edilmə səviyyəsində asılı olaraq, TSTP-nı müxtəlif dərəcədə dəqiqliklə işlənib həyata keçrilərək, müəyyən kriteriyalara cavab verməlidir. Şagirdlər yerli şəraiti nəzərə alaraq, təklif olunan programın bəzi bölmələrini dəyişdirmək, adoptasiya etmək imkanını əldə edirlər.

Bu təkliflər planı uşaqların, yaşıdlıları ərazidə içmeli suyun keyfiyyətinə və ekoloji şəraite nəzarət etmək programını nəzərdə tutur.


Program aşağıdakı nəticələrin nail

olmasına yönəldilib:

- Su təchizatı sisteminin quruluşunu öyrənmək, suyun çirkənməsi təhlükəsi və baş verən risklərin mənimşənilməsi
- Su keyfiyyətinin müvafiq ekoloji-sanitar standartlara uyğun olmaması hallarında baş verə biləcək xəstəliklər haqqında əhalinin xəbərdarlıq səviyyəsinin təkmilləşdirilməsi
- İçməli suyun keyfiyyətinə fasiləsiz nəzarət edilməsi
- Nitritlərin konsentrasiyasının suda fəsillər üzrə dəyişməsinin qeydə alınması
- Suyun mümkün olan çirkənməsi sxemini tərtib edilməsi və qiymətləndirməsi
- Uşaqların və diqər əhalinin layihədə iştirak ilə onların biliklərinin artırılması
- Proses iştirakçılarının əməkdaşlıq və bacarıqlarının artırılması
- Yerli, regional və dövlət səviyyəsində suyun keyfiyyətini qorumaq üçün həll edici addımların atılması tələblərinin gücləndirilməsi
- Programın yerinə yetirilməsinin nəticələri təmiz və təhlükəsiz içməli su haqqında məlumatların artırılması, təhlükəsiz və təmiz su uğrunda aparılan mübarizədə əhalinin səriştə və bacarıqlarının artırılması imkanlarının yaradılması
- Bu programın yerinə yetirilməsi gender bərabərliyi və kişi və qadınların birqə qərar planlaşdırma və qərar qəbul edilməsi üçün



Təcrübəyə görə uşaqlar və gənclərə yeni məlumatların əldə edilməsi və bu fəaliyyətlərdə daha da maraqlıdır



3. Тәhlükесиз су тəchizatı layihəsi (TSP) planının işlənməsinin təmini

Su təchizatı sisteminin zəif və mükəmməl sahələrini və onun mənbələrinin mümkün çirkənmə risklərinin müəyyən edilməsi, torpaq və quyu sularının qorunmasına kömək edir, bu da suyun keyfiyyətinin yaxşılaşdırılması ilə nəticələnir.

TSP-nin yerinə yetirilməsi üçün aşağıdakı addımların atılması zəruridir:

- TSP-ni həyata keçirmək üzrə metodikası tərtib və müzakirə etmək üçün işçi qrupun təşkili
- Su təchizatı sistemini təsvir (şərh etmək): Su mənbələrindən başlayaraq su paylanması (su təchizatı) sisteminin tam təsvir edilməsi, suyun saxlanılması və əhaliyə (fərdi təsərrüfatlara) ötürülməsi sisteminin qurulması
- Bu prosesin bütün iştirakçılara aid edilməsi
- Xəritələrin tərtib edilməsi və sxemin qurulması, programının həyata keçiril məsinə kömək edir
- Sxemlərin geniş və dəqiq, bütün təsnifatı ilə hazırlanması
- Müxtəlif məsələlər və qəbul edilmiş qərarların müzakirəsi, iş qrafikinin hazırlanması, iş vəzifəsi və məsuliyyətlərin tədqiq edilməsi, təhlükəli amillərin nəzarət mexanizmlərinin işlənilməsi, hesabatların forma və qaydalarının tərtibatı
- Təhlükənin qiymətləndirilməsi, suyun keyfiyyətinə təsir edən əsas təhlükələrin təyini. Məsələn, suyun küçə tullatlarının yaxınlığına görə çirkənmək təhlükəsi, su quyularının dağılıması, çirkli qablar və s.
- Suyun keyfiyyətsiz olduğundan xəstəlik-

lərin aşkar olunması

- Praktik söhbətlər və təkliflər
- Alınmış məlumatların mübadiləsi və hesabatın tərtibatı
- Kütləvi məlumatlar, sərgilər, iclaslar, diskusiyalar vasitəsi ilə əhali və yerli icra orqanları ilə six təmasda olmaq
- Su təchizatı sistemlərini lazımi texniki səviyyədə saxlamaq üçün onun keyfiyyətinin yaxşılaşdırılması üçün tədbirlər planlarının hazırlanması
- TSP-nin yerinə yetirilməsi nəticələrini təkmilləşdirmək üçün monitoring və istismar planının hazırlanması
- Yerli, regional, dövlət səviyyəsində TSP-nin yerinə yetirilməsi haqqında məlumat mübadiləsi və hesabatların tərtibatı
- TSP-in yerinə yetirilməsinə nəzarət, fasiləsiz məlumatların toplanıb ötürülməsi, əsas risk faktorlarını, təhlükələrin müəyyən edilməsi

4. Programın təşkili

Su təchizatı sisteminin müxtəlif aspektlərini əhatə etmək üçün iştirakçılar geniş təcrübəyə malik olmalıdır. Programın yerinə yetirilməsi prosedurları məktəblərdə müəllim və şagirdlərlə müzakirə etmək lazımdır. Məqsədə uyğun olaraq, yerli hakimiyyət orqanları və valideyn-lərin program haqqında məlumatları olmalı və onlar bu programda fəal iştirak etməlidilər.

Su təchizatı haqqında məlumatlar onun mənbəyindən, evdə və təsərrüfatda işlənmə sistemindən paylanma səviyyəsinə qədər, diskussiya, söhbətlər, müşahidələr

Kim və nə edir?

1.TSTP-nin ümumi idarəolunması və TSTP hazırlanmasının dəstək olunması: yerli QHT

- İctimaiyyətə görüsələrin təşkil edilməsi, məktəblər, ekspertlər və yerli icra orqanları gürüşlərin təşkil olunması.
- TSTP-in inkişafı haqqında xəbərdarlıq
- Ekspertlərlə, maraqlanan tərəflərlə və vətəndaşlarla əlaqə, məlumat mübadiləsi

2.Uşaqların fəaliyyətlərin dəstək olunması və koordinasiyası, bütün maraqlı tərəflərin müəyyən edilməsi və onlarla əməkdaşlıq əlaqələrinin qurulması: məktəblərin əməkdaşları və QHT

- Su təchizatı sisteminin təyini
- Su təchizatı sistemində risklərin qiymətləndirilməsi, su təsərrüfatına və ətraf mühütə nəzarət
- Nitratların suda miqdarının nəzarət edilməsi
- Və adaşların və maraqlı tərəflərin rəylərinin öyrənilməsi
- Hesabatların hazırlanması

3.TSTP-in korreksiyası, nəzarəti və mükəmməl-ləşdirilməsinin planlaşdırılması: hakimiyyət, QHT, məktəb, vətəndaşlar

4.Fəaliyyətin yerinə yetirilməsi: bütün maraqlı tərəflər

5

nəticəsində əldə edilir. Sonradan bu biliklər ekspertlərin qiymətləndirilməsi sayəsində mükəmməl-ləşdirilir.

Su təchizatı sistemi və suyun keyfiyyəti haqqında bəzi məlumatları, yerli idarə etmə orqanlarının nümayəndələrindən almaq olar. Suyun analizini TSTP programı çərçivəsində yerinə yetirmək olar.

Nitratların suda miqdarı su keyfiyyəti indikatoru kimi qəbul edilir və onun insanlar tərəfindən çirkənməsini aşkar edir. Suyun çirkənməsi onun mənbəyində suyun yiğilması düzgün aparılmadıqda, heyvanlar tərəfində suyun çirkəndirilməsi və kübələrin suya qarışması nəticəsində baş verə bilər.

Uşaqlar su mənbəyində suda olan nitratların miqdarını təyin etmək üçün analizlər apara bilərlər və nitratların suda fəsillər üzrə dəyişməsinə nəzarət edə bilərlər. Bu onlara torpaq qatının süzmə qabiliyyəti haqqında biliklərinin əldə edilməsi və bu prosesdə insanların rolunu açıq aşkar edə bilər. Suyun keyfiyyəti, ətraf mühitün vəziyyəti və suyun çirkənməsi ilə əlaqədardır və xəstəliklərin yaranması risklərinin qiymətləndirilməsində köməkçi rolunu oynaya bilər.

Suyun keyfiyyətsiz olduğu hallarda baş verən xəstəliklərin qarşısının alınması xüsusi

vaciblik daşıyır və bu halların aradan qaldırılmasına yönəldilmiş addımlarda programın əsas elementlərindən olmalıdır.

5.Proses iştirakçılarının fəaliyyəti və su təsərrüfatı sistemlərinin təhlili

Programın yerinə yetirilməsi prosedurasi şagirdlərə və müəllimlərə aydınlaşdırılmalıdır, valideyinlər və yerli hakimiyyət nümayəndələri də bu haqda xəbərdar olmalı və onlar bu işlərə cəlb olunmalıdır.

5.1. İdarəetmə və vəzifələlər

Vəzifələrin və idarəetmə məsələlərində iştirakçıların nə işlə məşğul olması və cavabdehliyi o mövcud vəziyyəti araşdırmaq üçün xüsusi vaciblik daşıyır və faydalıdır.

Bu prosesdə programın yerinə yetirilməsində QHT-in cəlb edilməsi son dərəcə mühüm rol oynayır və prosesin müxtəlif sahələrində dəyərli məlumatların toplanmasına köməklik göstərəcək. Su təsərrüfatı sisteminə rəsmi nəzarət edən, tənzimləyən, xidmət edən şəxslər olmalıdır. Məlum olmalıdır ki, hansı sistem, yaxud təşkilat suyun keyfiyyətini analiz edəcək və nəticələr kimə çatdırılacaq. Sistemin işləməsi və ona xidmət etmək üçün maliyyə mənbəyi nəzərdə tutulub ya yox. Su istifadə edən təşkilatlar onun haqqını ödəyirmi, bündə haqqında məlumatları kim qəbul edir və.s.

Qadınların roluna xüsusi diqqət yetirmək vacibdir, çünkü ailə büdcələrinə onlar daha çox cavabdehdir, eyni zamanda yaxınlarının səhhətinə və ailə sanitariyasına nəzarət edirlər. Yerli və dövlət səviyyəsində səylər nəticəsində razılışma və əməkdaşlıq yaradılmalıdır. Bu su təchizatı prosesi iştirakçıları və su istehlakçılarının mövqeylərini gücləndirir. Nəticədə müxtəlif məsələlərin qoyulması, paylanması və həyata keçirilməsi tam reallaşır. Bütün sistemin strukturası müəyyən edilir və "Su təchizatı şəbəkəsi diaqramı" qurulur. Bu əlavə 2-də daha müfəssəl və ardıcıl göstərilmişdir. Bununla belə su təchizatı prosesinə təsir edən amillər, təşkilatlar, insan qrupları və ayrı-ayrı adamlar haqqında məlumatdan istifadə edilə bilər.

5.2.Yaşayış məntəqələrinin və su təsərrüfatı sisteminin xəritələşdirilməsi

Hər hansı bir məlumat əldə edilməsi və fərdi suallara cavabların aşkar olunması üçün kəndin xəritəsindən istifadə edilə bilər. Bu vəziyyəti daha aydın və başa düşülən edə

bilər. Şagirdlər, müəllimlər və yerli sakinləri yerli su təchizatı sisteminin inventarlaşdırılmasını apararaq, bu sistem haqqında məlumat cədvəli tərtib edə bilərlər. Hansı növ su təchizatı sistemindən istifadə edilir? Bu - əllə qazılmış su quyusu, dəzgahla qazılmış quyu və yaxud ictimai su kalonnasıdır. Hansı su mənbəyindən istifadə edilir və su kolonnası hansı dərinlikdə yerləşir? Su mənbəyi harda yerləşir? Su mənbəyi ilə təsərrüfatları arasında məsafə nə qədərdir?, Hansı ev təsərrüfat su mənbəyi ilə temasdadır? Suyun çirkənmə mənbəyi harda yerləşir? Su mənbəyi ilə çirkənmə mənbəyinin məsafəsi nə qədərdir (ayaqyolu yaxud peyin toplanan yerlər). Bu məlumatların böyük bir hissəsi xəritədə göstərilə bilər. Mövcud xəritələrin istifadə ediməsi və su təchizatı sisteminin xəritələşdirilməsi çox faydalıdır. Əgər heç bir xəritə mövcud deyil, yaşayış məntəqəsi və su mənbəyi və yaxud su təchizatı haqqında qısa xülasə və cizgiləri tərtib etmək lazımdır. Bu 3.7 əlavəsində geniş verilmişdir.

5.3 Hiss etmə orqanları vasitəsi ilə suyun keyfiyyətinin təyin edilməsi, aşkar olunmuş problemlər və əldə edilən təcrübə

Su təchizatı sistemindən istifadə edənlər əksər hallarda suyu təmin edənlərdən fərqli problemlər haqqında fikirləşir, və yaxud su keyfiyyəti və onun əldə edilməsi haqqında fərqli mövqedə olurlar. Su nəql edənlər və istehlakçılarının rəyləri və problemlər haqqında məlumatlar birqə aparılan sorgu vasitə ilə aşkar edilə bilər.

Sorgu aparanlar bilməlidilər ki, sualların böyük miqdarına dəqiq cavab verilmir. Məsələn, "Siz su içəndən sonra özünüzi pis hiss edirsinizmi," suala ola bilsin ki, dəqiq cavab əldə etməyəcəksiniz. Bu halda sualı "Suyun keyfiyyətini necə təyyin edirsınız? Nə üçün? Bu suyun işlənməsi nə nəticə verir? Gündəlik, aylıq su təlabatınızın həcmi nə qədərdi? Bu su nə üçün istifadə olunur?" kimi sualları verə bilərsiniz. Bundan əlavə su haqqında məlumat kənd əhalisindən və ya kəndin həkimlərindən almaq olar.

4 a,b əlavələrində bir neçə məlumat verilir.

Nəzərdə saxlayın ki, Siz məlumatları yerli əhalidən əldə etdikdə onlar alınmış nəticələr və gələcək fəaliyyətlər haqqında məlumat əldə etməkdə maraqlıdır.

Əhaliyə bu məlumatların çatdırılması məqsədi ilə kənd yığincığı və əhali ilə görüşlərin keçirilməsi vacibdir.

5.4.Keyfiyyətin təsnifikasi

Su resursları əsasən kimyəvi (məsələn ağır metallar, pestisidlər və başqa) bioloji, bakteroloji (mikroorganizmlər, potogen bakteriyalar və.s.) çirkəndirilə bilərlər. Bu çirkəndricilərin hər biri xəstəlik törədə bilər. Bakterioloji analiz aparmaq üçün bu analizə hüquq olan laboratoriyaları cəlb etmək olar. Pestisidlərdə suyu çirkəndirir və sudai miqdarı labaratoriyada təyyin olunur. Pestisidlərin növü çoxdur və bunların labaratoriyada təyyin edilməsinin öz yolları var. Təəssüf ki, bu analizlər çox baha başa gəlir. Ancaq bir çox testlər məsələn; suda nitrogenin təyyini və turşuların miqdarını təyin etmək üçün analizlər tez və asan başa gəlir.

5.4.1.Müşahidələr və əlavə məlumatlar

Labaratoriya analizləri aparılmadığı hallarda suyun keyfiyyətini təyin etmək müyyən qədər çətin olur.

Birinci: Yaşayış məntəqəsinə müşahidə apararaq suyun keyfiyyəti haqqında məlumatların əldə edilməsi üçün müəllimlər, həkimlər və yerli sakinlərin rəy və fikirləri ilə tanış olmaq zəruridir, və onlardan ərazidə müşahidə olunan xəstəliklər, suyun keyfiyyəti haqqında müəyyən məlumatlar əldə etmək olar. Eyni zamanda yerli hökumət təşkilat nümayəndələrindən suyun analizləri və su təchizatı xidmətlərinin üsulu və vəziyyəti haqqında məlumat əldə etmək olar. Daha geniş məlumat almaq üçün , əlavə 4b və 4v baxın.

İkinci: bu prosesdə iştirak edən ictimai təşkilatlar əlavə

məlumatlar verə bilərlər, məsələn, əvvəllər suyun keyfiyyəti haqqında hansı tədqiqatlar aparılmışdır. Ekspertlər ilə də görüşlər və söhbətlər aparmaq olar. Ola bilsin ki, hardasa hidroloji stansiya (yeraltı suların dərinliyi, torpaq qatı və axın istiqaməti) məlumatlar var. Planlaşdırma mərhələsində bu məlumatlar faydalı ola bilər.

Üçüncü: suyun rəngi, dadi, iyi və şəffaflığı üzrə tədqiqat aparmaq olar. Bu tədqiqatlara potensial yoluxucu xəstəliklər riskidə daxil ola bilər. Nəzərə almaq lazımdırki, bu metodlar xüsusiyətləri göstərir. Belə alınan nəticələr normal olduğu hallarda da, su yüksək yoluxma dərəcəsinə malik ola bilər.


5.4.2. Tez (ekspress) aparılan testlər

Bu testlər sonrakı xüsusiyətlərini təyyin etmək üçün yaxşı və dəqiq ola bilər. Bu testlər baha başa gəlmir və asan aparılır. Buna

baxmayaraq bütün növ çirkənləndirilmələr üçün belə testlər yoxdur. Nitratlar yeni doğulmuş uşaqlar üçün təhlükəlidir. Yetkinlik yaşına çatmış əhali, orta və yaşılı nəsillər üçün suda nitratların olması o qədərdə qorxulu deyil. Avropa Birliyinin Direktivinə görə, içməli suda nitratların maksimum miqdarı 50 mg/l – dir. AB – yeraltı sularda nitratların miqdarı 25 mg/l-dən artıq olduqda suyun keyfiyyətinə insan fəaliyyətinin təsiri oldugu haqqında nəticəyə gəlməsini qəbul edirlər.

Bu hallarda suların mühafizəsi və çirkənmədən təmizlənməsi tədbirlərinin aparılması xüsusi vaciblik daşıyır.. Nitrit testlərinin aparılmasında nitrit indikatorlarından daha sadə üsul olması və ani nəticə nümayiş etiyindən daha məsləhətlidir. Müəllimlər və məktəb şagirdləri nitrit indikatorlarla sadə üsulla istifadə olunmasına görə üstünlük verir (əlavə 5-e bax). Suyun test edilməsi hər fəsildə aparılmalıdır. Şagirdlər su testlərini məktəblərdə, və yaxud su təchizatı sistemlərində keçirə bilər. Su mənbəyinin hansı dərinlikdə olduğu qeyda alınmalıdır. Su 7 keyfiyyətinin digər göstəriciləri, rəngi, şəffaflıq dərəcəsi də göstəriləlidir.

Suyun fiziki parametrləri, məsələn; həll oluna bilən çöküntülər (bulanlılıq) mikrobioloji çirkənməni göstərə bilər. Növbəti sadə analiz edilən xüsusiyyət- turşululuq, yaxud turşu-qələvi balansdır (PH) əlavə 5-e bax. PH indikator parametridir, yüksək və aşağı qiymətləri göstərə bilər. İnsan orqanizimi üçün zərərsiz PH-in aralıq qiymətidir. Texniki və estetik səbəblərə görə indikatorun parametrləri sabit olur. İcməli suda PH-in qiyməti 6.5-9.5 arasında olmalıdır. PH aşağı olan sularda mis



Nitrat indikatorlar asan istifadə olunur və nəticələri ani olaraq nümayiş edir



Bütün əldə olunmuş məlumatlar hesabatlar şəklində hazır olunmalıdır

və dəmir boru xətlərində korroziya prosesləri müşahidə edilir. PH yuxarı olduqda insan səhətinə ziyanlıdır.

5.4.3. Su təchizatı mənbəbələrində nitratın miqdarına nəzarət

Su mənbəyinə nəzarət iki müxtəlif üsulla aparıla bilər. Əvvəlcə su yiğılma sistemində nitratların miqdarı haqqında düzgün məlumat almaq lazımdır. Bu halda müşahidə ərazisində daha intensiv istifadə edilən su resurslarından istifadə edilməsi məsləhətlidir və ərazinin bir neçə nöqtəsində içməli su mənbələrində nümunələr götürülməlidir. Suların testlərinin aparılması bir fəsil daxilində aparılması daha məsləhətlidir. Şagirdlər su nümunələrini məktəbdə və yaxud da elə su mənbələri yaxınlığında keçirə bilərlər. Su mənbələrinin dərinliyi də qeydə alınmalıdır. Suyun keyfiyyətini təyin etmək üçün başqa göstəricilərdə; rəngi və şəffaflığı da göstərilməlidir. Suyun fiziki parametrləri, həll olunan çöküntlər suyun mikrobioloji çirkənməsinə işarə ola bilər..

Öyrənilən su mənbələrinin yerinin göstərilməsi xüsusi vaciblik daşıyır, və testin nəticələri ilə birgə xəritədə göstərilməlidir. Hesabat haqqında tam məlumat və xəritələşdirmə nümunəsinə əlavə 6a, 7a və 7b –də verilir. Bundan əlavə, bir çox su mənbələrində, su quyularında nitratların suda miqdarını bütün il boyu müşaidə olunmalıdır.

İl müddətində miqdarının dəyişkənliyinin tədqiq TSTP-nin hazırlanması üçün vacib göstəricilərindən biridir. Belə monitoring proqramı vasitəsi ilə yeraltı sularda qarışan kənar maddələri təyin etmək olar. Torpaq qatından keçərək azot kütlələri, peyin içməli su

mənbələrini çirkəndirə bilər. Beləliklə, yağıntı miqdarının və hava temperaturunun qeydə alınması da məsləhətlidir, bu parametrlər suda nitratların miqdarına təsir edir. Bütün ölçülən parametrlər səliqəli şəkildə qeydə alınmalıdır

İl müddətində bu göstəricilər iki həftədən bir qeyd edilərsə, onda biz nitratların suda zaman dövründə dəyişkənliliyini və temperaturla əlaqəsini aşkar etmiş olarıq, bu da son dərəcə maraqlıdır (Əlavə 8). Yaşayış məntəqəsində sakinlərin məlumatlaşdırması üçün yaxşı olardı ki, suyun analizləri müəllimlərin nəzarəti ilə şagirdlər tərəfindən aparılsın, və belə olduqda kəndin bütün əhalisi prosesə cəlb olunmuş olacaq.

5.4.4. Suyun keyfiyyətlərinin başqa parametrləri

Məlumdurki, çox xəstəliklərin əməle gəlməsinin səbəbi suda olan mikroorganizmlərə bağlıdır. Bu səbəbdən, suyun keyfiyyətini təyin etmək və suyun təhlükəsiz olması üçün mikrobioloji indikatorlar son dərəcə vacib amildilər. İnsan fəaliyyəti və heyvan tullantılarından mühafizə olunmayan, və yaxud lazımı dərəcədə mühafizə edilməyən su mənbələri mikroorganizmlərə çirkənir. Bir qram fekalda milyonlarla bakteriyalar və viruslar olur!

Ictimai su quyuları və mərkəzi su təchizatı borularında su mütəmadi testdən keçirilməlidir və onun nəticələri əhaliyə bildirilməlidir.

Analizin aparılma tezliyi istehlakçılara verilən suyun həcmində əsasən təyin edilir. Suyun tərkibində bağırsaq çöpləri və enterokok olması haqqında əhali bilməlidir, labaratoriyalarda suda mikro organizmlərin olub olmaması haqqında analizlər aparılmışdır. Bu iki növ bakteriyalar - mikrobioloji çirkənmənin indikatorlarıdır.

Mikrobioloji yoluxmaların baş verməməsi üçün 100 ml içməli suda bu mikroorganizmlərin heç biri olmamalıdır.

6. Riskin qiymətləndirilməsi və təhlükələr

Suların məişət və heyvan tulantıları ilə çirkənməsi risklərinin qiymətləndirilməsi üçün əhali arasında sorguların keçirilməsi tövsiyyə olunur. Bundan əlavə, quyunu və həmçinin onların ətraf ərazisini yoxlamaq lazımdır.

Məsələn su mənbəyi ərazisində döşəmənin mövcudluğu? Su mənbəyi ərazisine yağış və məişət sularının axıdılması. Quyunun ətrafında mühafizə zolaglarının olub olmaması və.s. Müəllimlər şagirdləri

məlumatlaşdırıldıqdan sonra, onların bu sahədə bilikləri genişlənəcək. Beləliklə, şagirdlər müstəqil olaraq müşahidələrinin aparılması təcrübəsini əldə edəcəklər.. Məsələn, peyin topalarının və yaxud torpaqda qazılmış şanbo (tualetlərin) su guyusuna qədər məsafəsi, əhalinin sıxlığı, suyun çirkənmə mənbələrinin, yamac boyu və yaxud yamacın yuxarı və yaxud aşağıhissələrində, şimala və yaxud cənuba doğru olması və.s. Quyu ətrafında yaşayan əhalidən sahələrində hansı növ qübrələrdən istifadə edilməsi haqqında məlumat əldə edilməsi vacibdir. Suyun diqər mikrobioloji yoluxma səbəbi ola biləcək və texniki vasitələrdən ibarət olan - evlərdə su saxlanan qablar yoxlanıb təyin olunmalıdır. Bu texniki vəsaitlətlər mütamadi olaraq zərərsizləşdirilib istifadə edilməlidilər. Nümunələr (Əlavə 9a, b)-də verilibdir. Eyni zamanda suyun keyfiyyəti və onun yaratdığı xəstəliklər barəsində əhali ilə müzakirələr aparılmalıdır. .Bu fəaliyyətdə həkimlər və idarə işçiləri dəstək ola bilərlər.

Nümunələr Əlavə 4a, b və v verilmişdir.

8

7. Alınmış nəticələrlə nə etmək lazımdır

TSTP-in məqsədlərindən biri - məlumatların toplanması və onların sənədləşdirilməsidir. Bu məlumatlarla su təchizatı prosesində və istehlakçılar tanış olunmalıdır. Bütün yiğilmiş məlumatlar obyektiv olmalıdır. Qarşıya qoyulmuş məqsədlərdən asılı olaraq, nəticə aydın olmalı və qrafik və yaxud xəritə kimi təqdim edilməlidir. Kömək edən ictimai birlik bu sahədə məsuliyyəti öz üzərinə götürməlidir.

7.1. Sistemlər və strukturlar

Cizgилərdən istifadə edərək su təchizatı sistemini əyani şəkildə göstərmək olar, və bu halda prosesin hər iştirakçısı öz köməkliyini göstərə bilər. Məsələn, istifadə edilən su mənbələrinin növləri,:külək çaxları, nasoslar, əl ilə qazılmış su quyuları və yaxud qazma dəzgahları ilə qazılmış quyular. Müxtəlif su laylarının və yaxud i su mənbələrinin istifadə olunması?. Bu halda, lazımı məlumatlar, məsələn su mənbələrinin dərinliyi necə göstərilir. Məsələn içtimayı quyunun və yaxud su kolonnasının yerləşdiyi ərazilərinin təsviri, Su mənbələri və su kəmərləri və s. Göstərilməlidir. Yerli sakinlərin hansı su mənbələrindən istifadə edilməsi aşkar olunmalıdır.

7.2. Hesabat, quyuların xəritələşdirilməsi və risk faktoru

Nitratların miqdarının analizi. İçməli suyun analizlərinin nəticələri, fəsillər üzrə dəyişiklikliyi qeydiyyat kitabında diqqə təsənədлəşdirilməlidir və aşağıda göstərilən məlumatları da burada eks etdirilməlidir:

- Quyunun dərinliyi
- Quyunun vəziyyəti (ona yaxşı xidmət olunur, örtüyünün mövcudluğu və onun növü , ətrafinın simentlə bərkidiliməsi
- Quyunun yerləşdiyi məntəqə, ətrafında 50 m məsafədə çirkəndirmə mənbələrinin mövcudluğu, çirkəndirmə mənbəyi quyudan şimalda və yaxud cənub istiqamətində olub olmaması, yamacdan aşağıda və yaxud yuxarıdadır və s .
- Nitratların miqdarı və su təchizatı mənbələri mütləq göstərilməlidir
(Nümunə: Əlavə 7b-də verilmişdir).

Kəndin hər hansı bir xəritəsi olduqda ondan istifadə edilməlidir. Həmin xəritədə su kolonnaları, əhalinin sıxlığı göstərilməli, və suda nitratların miqdarı müxtəlif rənglər istifadə edilməklə göstərilməlidir. Kəndin xəritəsinin olmadığı hallarda TSTP iştirakçıları özləri sadə xəritələr tərtib etməlidilər. Çirkəndirmə mənbələri və potensial çirkəndirici amillər xəritənin yuxarıdakı hissəsində göstərilməlidir.

Bundan əlavə, əyanu nümayiş materiallarının (posterlərin) hazırlanması məsləhət olunur və onların sinif otagları və yaxud dəhlizlərin divarlarında yerləşdirilməsi tövsiyyə olunur. Bu alınmış nəticələrin daha geniş məktəb şagirdləri və müəllimlər heyyətinə çatdırılmasına imkan yaradacaq.

8. Su təchizatı sistemlərinin yaxşılaşdırılması üçün planların hazırlanması

TSTP-nin ən sonunda əsas məqsədi – su təchizatı sisteminin güclü və zəif tərəflərinin aşkar edilməsi, sistemin mükəmmələşdirilməsi və su keyfiyyətinin pisləşməsində - risk, təhlükə faktorlarının minimuma endirilməsidir.

Su keyfiyyətinə təsir edən təhlükələr və riskli faktorlar haqqında məlumatların əldə edilməsindən sonra bu halların aradan qaldırılması üçün birqə olaraq müxtəlif fəaliyyətlərin həyata keçirilməsi planlaşdırılmalıdır və bu da: su təchizatı paylanması sisteminin təmiri və yaxud yenidənqurulması, su mənbələrinin təmizlənməsi, bağlı nasos sistemlərinin quraşdırılması, insan fəaliyyəti və

heyvan tullantılarının su mənbələrinə daxil olunması və s. kimi ola bilər. Fəaliyyətlər planı nümunəvi olaraq Əlavə 10-da verilmişdir.

TSTP əsasında fəaliyyət göstərən, və su təchizatı sistemində iştirak edən bütün tərəflərin cəlb olunmasını təmin edən birlik aşağıdakılardır təmin etməlidir:

- Su resursları mühafizəsi səviyyəsinin qaldırılması
- Suyun keyfiyyəti ilə bağlı olan xəstəliklərin aradan qaldırılması/minimuma endirilməsi
- Su təchizatı sisteminin mükemmel idarəolunması
- Məlumatların əldə edilməsi, təhlükəsiz su mənbələri ilə əhalinin təmin edilməsi
- Su təchizatı sistemlərinin idarəolunması məsələlərinin tənzimlənməsi

9. Əlavələr

Təqdim olunan nümunə və əlavələr yerli şəraitdən və icrasından asılı olaraq dəyişdirilə bilər və yaxud onlara müəyyən əlavələr edilə bilər.

Məsələn, şagirdlərin təvəllüdü və onların bu prosesdə iştirakı, müəllimlərin imkanları, əhalinin əməkdaşlığı və tövhələri, yerli özünüidarəetmə qurumları və proseslərin digər iştirakçıları – bütün bunlar TSTP-nin tərtib edilməsində mühüm roloynaya bilər.



*2010-cu il mart-aprel ayında
Sabirabad regionunda su daşqını*

2. Müəllimlər üçün lazım olan məlumatlar toplusu

1. Giriş

Su yer səthində mövcud olan canlı həyat üçün vacibdir və hər bir insan təhlükəsiz içməli su ilə təmin edilməlidir. İcməli suyun standartları - Beynəlxalq standartlar, Avropa Birliyinin (AB) direktivlərində, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbər sənədində öz əksini tapmışdır.

Belə standartlar əsasən son məhsul olan içməli su (insan tərəfindən istifadə olunan, qida hazırlamaq, şəxsi gigiyena və.s) əsaslanır.

TSTP-in konsepsiyasından istifadə edərək, prosesin zəif və üstün tərəflərini təyyin etdikdən sonra, su təchizatı sisteminin daha mükəmməl idarəedilməsi və mühafizəsi mümkündüyü şübhəsiz olaraq artır.

İcməli suyun çirkənmə mənbələri və çirkənmə riskləri amilləri məlum olduqda qruntsularının, quyuların, və başqa su mənbələrinin mühafizəsi və bununlada içməli suyun keyfiyyətinin yaxşılaşdırılması tədbirlərini daha mükəmməl təşkil etmək olar. Bu halda, insan saqlamlıqına olan risklərin azaldılmasına da müvəffəqiyyətlə nail olmaq olar.

Müəllimlər, şagirdlərin və ictimai təşkilatların kiçik su təchizatları üçün (quyular, su xəttləri və s) TSTP-nin hazırlanması üçün müxtəlif təcrübələr (üsullar) və yaxud alətlər təklif edilir.

Yaxşı olardı ki, TSTP prosesində aktiv iştirak etmək üçün hər sinif və şagird qrupları bu alətlərlə yiğilmiş qutularla təmin olunsular.

2. Alətlər

Alətlər toplusu bir neçə moduldan ibarətdir. Bu modullar Sizin şəraitdən asılı

olaraq və Sizin tələblərinizə uyğun olmalıdır. Mövcud və başlıca modullar (suyun keyfiyyətinin qiymətləndirilməsi, suyun keyfiyyəti təhlükəsizliyinin təyini) sayılır. Bundan əlavə də modullar da istifadə oluna bilər və onlar yerli şəraitə, şagirdlərin qabiliyyətlərinə, məlumatların mənimseməsinə, bacarıqlarına və yaş hüdudlarına əsaslanmalıdır.

2.1. Alətlər toplusu aşağıdakılardan ibarət ola bilər:


- Rəhbər sənəd - Şagirdlərin cəlb edilməsi ilə təhlükəsiz Su təchizatının təmin edilməsi planının TSTP hazırlanması. Bu təlim sənədi yuxarıda göstərilən məsələlər haqqında müəyyən məlumat verməklə yanaşı, müəllimlər üçün bu məsələləri şagirdlərə aydın şəkildə çatdırılması üçün lazımi göstərişləri və məlumatları əhatə edir.

- Rəhbər sənəd aşağıdakı əlavə materialları nəzərdə tutur:

- İşin nəticəsi üzrə nəzarətin növü və hesabat üçün forma, məsələn suyun keyfiyyətinin xəritələşdirilməsi – su təchizatı sisteminin çirkənmə mənbələrinin tədqiqi
 - 0,2 və 0,3 l həcmli su üçün təmiz stəkan
 - Nitratları təyyin etmək üçün indikator zolaqları (lentləri)
 - Turşu – qələvi balansı (pH) təyin etmək üçün indikator lenti (zolaqları)
 - Suyun mikroorganizmlərlə (bakteriyalarla) yoluxmasını təyyin etmək üçün rəngli lent kağızları
 - "Pis" və "Yaxşı" su təchizatı mənbələrinin sxemi, başqa çizgilər Əlavə 11-də verilmişdir.



Təhlükəsiz Su təchizatı təminatının Plan komponentiri



2.2. Bu alətlərdən istifadə edərək nə öyrənmək olar

12

Modullar müxtəlif məktəb fənnlərinin – biologiya, səhiyyə və gigiyena, kimya, coğrafiya, riyaziyyat (xüsusən statistikanın sadə üsulları, diaqrammların tərtibi). Buna əlavə olaraq mühüm vərdişlər və bacarıqlar inkişaf edir, məsələn təhlil etmək qabiliyyəti, materialı təqdim etmək bacarığı, lazımı fəaliyyət göstərmək, idarəcilik və s.

3. Təhlükəsiz Su Təchizatı Planı

Belə plan içmeli su standartlarına uyğun olan keyfiyyətli suyun əldə edilməsi üçün yeganə üsul ola bilər və suyun keyfiyyəti ilə bağlı xəstəliklərinin minimuma endirilməsini nəzəre alır.

Bu plan suyu su mənbələrdən yiğilması və onun istehlakçılara paylanması qədər bütün mərhələlərdə baş verə bilən risklərin qiymətləndirilməsi və bu risklərin idarə edilməsi bazasında yerinə yetirilir.


Dünya Səhiyyə Təşkilatının (DST) mövqeyinə görə Təhlükəsiz Su Təchizatı Planı (TSTP) üç komponentdən ibarətdir: sistemin qiymətləndirilməsi, monitoring, idarəedilmə və kommunikasiya, yeni məlumat vermək prosesi. Bütün bunlar yeni tədbirlərin planlaşdırılması və yerinə yetirilməsində mərhələsini göstərir.

Əgər su təchizatının bütün yaxşı və zəif tərəfləri müəyyən edilibsə onda su təchizatı sisteminin mükəmməl mühafizə etmək olar.

Bundan ötrü eləcə də su təchizatı sistemində mümkün olan risk amilini təyin etmək üçün zərərli maddələr, onların mənbəyi

və onların suya qarışması yolları haqqında məlumatların əldə edilməsi mütləqdir. Bu halda torpaq sularının su təchizatı mənbələrinin effektli mühafizə bazası formalaşır, beləliklə su keyfiyyəti yaxşılaşır və sağlamlıq üçün risk azalır. Nəticədə istehlakçıların suyu nəql etmək, saxlamaq və ümumi gigiyena məsələlərinin bütün aspektləri aşkar olur.

Ekoloji məsələlər, səhhətlə bağlı problemlər və bunların əlaqəsi haqqında məlumatlanma genişlənir. Su təchizatı iştirakçıları, onların məsuliyyəti, görə biləcəkləri işlər məlum olur. Xüsusən də şagirdlərə diqqət yetirmək lazımdır – bu halda onlar məlumatları ailələrinə və cəmiyyətə yayan şəxslərdir. Biz alətlər haqqında bəzi lazımi olan məlumatları bu təlim materialında eks etdirmişik.



Suyun təbiətdə dövranı (Sabina Brukman şəkli)

4.Hidrogeoloji məlumatlar

4.1. Təbiətdə suyun dövranı

Su adətən atmosferdən yerə yağış və ya qar formasında düşür. Suyun təbiətdə dövranı mövsumi və coğrafi faktorlardan asılıdır, və atmosferdən yer səthinə düşən su – torpaq qatına hopur və yaxud səth suları – dənizlər, çay və göllərə daxil olur.

Torpağa hopan su bitkilərin inkişafına köməklik edir, bitkilər suyu kötükləri və yarpaqları ilə mənimşəyib yenidən atmosferə ötürürülər.

Suyun bir qismi qrunut sularına daxil olur və torpaq layıları suyu doyana kimi mənimşəyir. Torpağın suyu mənimşəməlik qabiliyyəti – torpaq layahının strukturundan birbaşa asılıdır, suyun qalığı səth sularına daxil olunur.

Temperaturdan və nəmlilikdən asılı olaraq atmosfer su hissəcikləri torpaq, bitkilərdən və səth sularından mənimşəyir.

Buxarlanmış par atmosferə qalxaraq burada şəh temperaturuna qədər soyuyur.

Buxar kondensasiya olunur, buludlar əmələ gəlir və su yağıntı kimi yenidə yerə düşür və bu halda suyun təbiətdə dövranı baş verir.

Yer qatında müxtəlif torpaq layahlarına rast gəlinir, və onların xüsusiyyətləri geoloji qruluşdan, insan tərəfindən istifadə etmək üsullarından birbaşa asılıdır. Bu layahlar torpaq hissəciklərinin ölçüləri ilə fərqlənir və təbiətdə xırda hissəciklərdən ibarət olan - qumdan iri hassələrdən ibarət olan geoloji sükurlar kimi rast gəlinir.

Su torpaq layahının müxtəlif horizontlarından süzülərək filtrasiya olunub, təmizlənir. Suyun torpaq layahından keçərək təmizlənməsi dəərəcəsi bu layahın fiziki və kimyəvi xüsusiyyətlərindən asılıdır. Su torpaq layahından süzülərək minerallarla zəngin olan dağ qrunutlarından və digər torpaq layahından keçərək mineral maddələrlə zənginləşir.

Su keçirmə qabiliyyəti – bu qrunutların diqər çox vacib olan xüsusiyyətidir və o filtrasiya qabiliyyəti ilə sıx əlaqədardır.

Bəzi ərazilərdə su asandlıqla torpaq layahından süzülür, su keçirməyən laya çatlığına kimi bu gil və yaxud alevrit layı ola bilər.

Bu qatın altında qrunut suları horizontına və yaxud su layahına rast gəlmək olar, və bir neçə amillərdən asılı olaraq bu su qatında su bir il və yaxud bir neçə il müddətində təzələnə bilər.

Bəzi hallarda bu su layahı torpağın dərin qatlarında yerləşir və onların yaşı yüz illər və hətta milyon illər ilə hesablanır. Qrunut suları çaylar kimi müxtəlif ərazilərə həm təmiz və həmdə çirk su daşıyır.

4.2. Çirkələnmə

Çirkələndirici maddələr su mənbələrinə daxil olaraq qarışır və sonradan bioloji proseslər, filtrasiya və torpaqa süzülmə vasitəsi ilə onların miqdarı suda azalır. Müəyyən kimyəvi maddələr, məsələn insan tərəfindən istehsal edilən xlorlaşmış karbohidrogenlər təbiətdə çox stabildir və çətin parçalanır. Bəzi kimyəvi maddələr canlı orqanizmlərdə akkumulyasiya olunur (yığılır) və onların gələcəkdə parçalanması çətinliklə əçələ gəlir. Onlar orqanizm daxilində və qida zəncirində qalır.

Çirkələndirici maddələrin axarsız su mənbələrinə - göllər və su tutarlarına daha kəskin neqativ təsir göstərir və burada çirkələndirici maddələrin qarışdırılması və parçalanması üçün daha çox zaman tələb olunur.

Çirkələnmə daha uzun müddətli qrunut



Suyun və ya çayın təmizlənməyə ehtiyacı var

sularında qalır, bioloji cəhətdən daha aktiv bakteriyalara su horizontı üstündə yerləşən torpaq layahlarına rast gəlinir.

Qrunut sularının horizontının çirkələnməsi digər ərazilərdən axıdılan suların bu horizontlara hopması vasitə ilə baş verə bilər. Bu hallar torpağın filtrasiya qabiliyyətinin çirkələndirici maddələrin saxlanması üçün yetəri olmaması hallarında baş verir.

Belə hallar yuxarıda yerləşən torpaq layahının kəskin çirkələnməyə məruz qalması, və yaxud bu qatların çox nazik olması və yaxud filtrasiya qabiliyyətinin çox aşağı olması hallarında baş verir.

Çirkələndirici mənbələr müxtəlifdir və onlar torpağın müxtəlif ərazilərdə istifadəsi məqsədlərindən və üsullarından asılıdır.

Belə ki, sənayenin yerləşdiyi ərazilərdə - çirkələndirici maddələr zavod və fabrikalarda əmələ gələn tullantı sularıdır, kənd ərazilərində isə bu kimyəvi gübrələrin tərkibində olan müxtəlif növ pestisidlər və heyvan tullantılarıdır.

Kənd ərazilərində mərkəzləşmiş su təchizatı və kanalizasiya sistemləri olmadığı hallarda bu ərazilərdə digər çirkələndirici mənbələri də aşkar olunur.

Kənd ərazilərinin ayaqyollarından axıdılan çirkəb sular bu məqsədlər üçün qazılmış anbarara (çüxurlara) daxil olur, bu çüxurların dib səviyyələri çox hallarda qrunut suları

horizontlarına yaxın olur və qrunut sularına sızaraq onların çirkənməsinə səbəb olur. Beləliklə nitratlar və fekal bakteriyalar da içməli suya daxil ola bilər.

Ev heyvanlarının (iri və kiçik buynuzlu heyvanlar, donuzların) su yiğma ərazilərinə yaxın olduğunda, qrunut sularının heyvan fekaliyaları və s. çirkənləndirilə bilər. Bunun qarşısını almaq üçün üzvü maddələr və təzək beton özlüyü olan tutarlarda saxlanmalıdır. Kimyəvi gübrələr, və onların tərkibində olan pestisidlər və herpisidlər də qrunut sularını kəskin çirkənləndirir.

Bu arzuolunmaz hallarının aradan qaldırılması üçün ən effektiv və uzuz başa gələn üsul - su resursları və potensial çirkənləndirici maddələr olan ərazi arasında məsafənin düzgün hesablanmasıdır.

BST tövsiyyələrinə görə ayaqyolları və su mənbələri arasında olan məsafə ən azı 10 m, üzvü gübrələr və təzək - özlüyü beton olan tutarlardan və su mənbələrindən ən azı 30m məsafədə saxlanılmalıdır.

5. Su təchizatı müxtəlifliyi

Içməli su təchizatı üçün müxtəlif su mənbələri mövcuddur. Özəl su təchizatı mənbələri – əsasən su axarları, bulaqlar və quyuları. Çaylar də özəl su təchizatı üçün istifadə edilir, amma onların istifadəsi çirkənləndirmə hallarına daha məruz olduqlarına görə daha məhdudiyə yətlidir. Müxtəlif regionlarda su mənbələrinin xüsusiyyətləri fərqlidir və bu özündə həm pozitiv və həm də neqativ xassələr cəmləşdirir.

5.1. Çaylar

Çaylar və su axarları əraziyə yaxın yerləşən hallarda onlardan istifadə edilməsi mümkünlüyü artır, amma çayların çox hallarda mikroorganizmlərlə çirkənməsinə görə onların istifadəsi məhdudlaşır. Su axarının yuxarı hissəsində kəskin çərklənmə mənbələri olan sənaye müəssisələri və yaxud kənd ərazisində axıdılan məişət və yaxud kənd təsərrüfatı suları ola bilər. Bununla əlaqədar olaraq çay suları istifadədən önce mütləq təmizlənməlidir, bu baha qiymətə başa gəlir və həm mükəmməl texniki və həm də istismar bilikləri tələb edir.

5.2. Dambalar

Bəzi hallarda iri yaşayış məntəqələri su ilə təmin edilməsi üçün dambalar inşa edilir.

Onlar çox zaman yaşayış məntəqələrini sellərdən qoruyur və az sulu illərdə su anbarları funksiyalarını daşıyır. Çirkənləndirici maddələrə məruz qaldıqlarından bu sistemlərə yiğilan su ehtiyatları da yalnız müxtəlif təmizlənmə mərhələlərindən keçidkən sonra içməli su kimi istifadə oluna bilər. Bu sistemlərin yaradılması üçün yüksək sərmayələr tələb olunur və onların

saxlanması üçün xüsusi texniki və istismar qaydalarına riayət etmək lazımdır.

5.3. Yağış sularının yiğimi

Sənaye müəssisələri olmadığı ərazilərdə yağış sularının istifadəsi də mümkünür.

Bəzi hallarda yağış sularının içməli su standartlarına uyğun olması hallarda bu sular içməli su mənbələri kimi də istifadə edilə bilər. Bir çox ərazilərdə yağış sularının keyfiyyəti hətta burada rast gəlinən qrunut suları keyfiyyətindən daha əlverişli olur. Yağış suları miqdarı dəyişkəndi və onların saxlanması üçün su tutarları lazımdır. Bu su mənbələri çirkənləndirici maddələrin təsirinə məruz qala bilər – məsələn çirkənləndirici maddələr evlərin damlarından, və yaxud su tutarlarının natəmiz olduğu hallarda yağış sularına qarşı bilər. Beləliklə bu su mənbələri də istifadəsindən öncə dizenfeksiya edilməli və təmizlənməlidir.

5.4. Mənbə/bulaq

Yer qabığından səthə öz təyziqi ilə çıxan sular – təbii bulaqlardır. Bulaqlar il boyu axıdila bilər və yaxud müəyyən vaxt töküle bilər.

Bəzi ərazilərdə bulaq suları çox şəffaf olur, və bu da qrunut sularının təmiz olduğu hallarda olur. Bulaqlar buzlaqlardan, bataqlıqlardan və bəzi hallarda qrunut sularından da axıdila bilər.

5.5. Quyular

Təmiz suyu səthdə əldə etmək mümkün olmadığı hallarda yeraltı su horizontı səviyyəsində quyular qazılır. Quyularda su səviyyəsi su qrunut suları səviyyəsində asılı olaraq dəyişir. Quyudan su səthinə öz təziqi vasitəsi ilə çıxırsa belə quyuları – artezian quyuları adlandırırlar.

Quyuların təhlükəsiz olmasına görə onların düzgün dizaynı və qurulması xüsusi vaciblik daşıyır. Bunlara riayət etməkdə quyular özləri çirkənlənmə mənbəyi ola bilər və su horizontunu çirkənləndirə bilər.. Quyularda suyun çirkənlənmə ehtimallarını azaldıtmag üçün aşağıda göstərilən neqativ faktorlar nəzərə alınmalıdır:

- Quyulardan suyun götürülməsi üçün müxtəlif növ qablardan istifadə edilir, çox zaman bu qablardan yer səthi ilə təmasda olaraq natəmiz olur və bu halda onlardan istifadə edərək biz quyuların sularını çirkənləndiririk

- Quyunun örtüyü kifayət deyil, və bu zaman zərəredici maddələr quyulara kənardan daxil olur, məsələn yağış suları ilə

- Quyuların beton divarları çatlayıb, və bu da öz növbəsində əmələ qəlmiş çatlardan çirkənləndirici maddələrin quyulara daxil olmasına imkan yaradır

- İnsan fəaliyyəti və heyvan tullantıları (peyin, təzək) quyulara yaxın məsafədə olması,

bu halda müxtəlif növ zərəredici mikroorganizmlər quyulara daxil ola bilər

- Quyuların ətrafında drenaj sistemi mövcud deyil və yaxında axan səth suları quyulara daxil olur

- Quyular müxtəlif növ parazit və xəşəratlardan mühafizə olunmayıb və onlar suyu zəhərləyə bilər

- Quyular çəpərlənməyib və ev heyvanları bu əraziyə daxil olaraq quyu ətrafinı çirkəndirir

- Bəzi hallarda köhnə quyular zibil çalaları kimi istifadə olunur və bu öz nəticəsində qrunut sularının çirkənməsinə gətirir



Mikroorganizmləri
adi gözlə görmək
mümkün deyil

5.6. Dərin quyular

Su horizontına çatmaq üçün bəzi ərazilərdə dərin quyularının inşası həyata keçirilir. Bu halda qrunut sularının çirkənməsi təhlükəsi azalır və daha dərin su laylarının istifadəsi mümkündür. Daha dərin quyuların qazılması xüsusi texniki avadanlıq tələb edir və daha baha qiymətə başa qəlir. Quyu istismar edildikdə su səthə elektrik enerjisi, insan və yaxud heyvanların gücü vasitəsi ilə baş verir. Bu quyuların mənbəyi adətən torpaq qatının çox böyük dərinliyində olur, bəzi hallarda quyulardan bir neçə yüz kilometr məsafədə yerləşən su basseyndə.

Bələ quyularda suyun keyfiyyət xüsusiyyətləri yüksək olur və əhali üçün bu baxımdan çox əlverişlidir.

6. Suyun keyfiyyəti və xüsusiyyətləri

İçmeli su yüksək keyfiyyətə malik olmalı və uzunmüddətli istifadə etdikdə insan səhətinə heç bir neqativ təsir göstərməməlidir. Su resursları çox hallarda çirkənir və bu da insan və heyvanlara neqativ təsirlər göstərir. Kənd ərazilərdə suların əsas çirkəndirici amilləri insanların kənd təsərrüfatı fəaliyyəti ilə bağlıdır, bu sıraya ev heyvanlarının düzgün saxlanılmaması, ayaqyolları və septic (dizenfeksiya olunmamış) tutarlarda suyun saxlanmasıdır.

Qrunut sularının çirkənmə növləri və dərəcəsi aşağıda göstərilən faktorlarla birbaşa əlaqəlidir:

- qrunut sularının dərinliyi
- torpagın yuxarı qatının xüsusiyyətlər
- çirləndürici maddələrin tərkibi və çirkənmə mənbələri (məsələn, peyin, sintetik

gübrelər, pestisidlər və s)

Aşağıdakı bölmələrdə müxtəlif növ çirkəndirici maddələri daha təfərrüatla göstərilmişdir.

6.1. Mikroorganizmlərlə suyun çirkənməsi

Bu siyahıya müxtəlif növ bakteriyalar, viruslar, göbələklər və parazitlər daxildir. Mikroblar hər yerdə müşahidə edilirlər. Həm insan və həm də ev heyvanı orqanizimdə, ciy qida məhsullarının həm səthində və həm də daxilində, suda, və hər bur yerdə, evlərimizin kənarında və daxilində.

Onların adı gözlə görüb izləmək mümkün deyil. Onların bir çoxu bizə ziyan getirmir və biz onlarla mütəmadi olaraq temasda oluruq. Onlar hətta pendir və yorqut məhsullarının istehsalında istifadə olunurlar. Buna baxmayaraq bəzi mikroblar bizim bədənimizə daxil olaraq bizin immun sistemini zədələyərəq müxtəlif növ xəstəliklərə nəticələnə bilər.

Suların mikrobioloji orqanizmlərlə çirkənməsi əksər hallarda əhalinin sıx məskunlaşmış ərazilərdə və bu ərazilərdə su təmizləyici qurğuların olmaması hallarında baş verir. Bu halda çirkənmə mənbələri adətən tullantı sularının qeyri-effektiv idarəolunması səbəbindən baş verir. Fekal bakteriyalar sulara natəmiz septic tutarlardan, kanalizasiya sistemlərindən, ayaqyollarından və s. daxil olur.

Suların bakterioloji çirkənməsinin aşkar edilməsinin yeganə üsulu – laborator analizlərinin aparılmasıdır.

Adətən laborator analizləri kommunal su təchizatı sistemləri üçün lazım gəlir və içməli suyun keyfiyyətinə cavabdeh olan müxtəluf müəssisələr tərəfindən aparılır. Laborator analizlərin aparılması mümkün olan hallarda fekal çöpləri indikator kimi istifadə olunur və suların fekal bakteriyalarla çirkənməsinə işaret edir. Analizlərin aparılması mümkün olmadığı hallarda suyun hər hansı bir fekal bakteriyaları ilə çirkənməsi haqqında qərar vermək çətinləşir. Buna baxmayaraq, bir neçə xüsusiyyətlər mövcuddur ki, onlarda bu bakteriyaların suda mövcudluğu haqqında fikirlərin irəli sürməsinə imkan verir.

Nəzərinizdə saxlayın ki, hətta şəffaf, iysiz suda müxtəlif növ mikrobioloji bakteiyalarla çirkənmiş ola bilər.



Sadə kənd su quyusu

Suyun keyfiyyəti ilə bağlı xəstəliklər: Mikroorganizmlər : diareya və ürəy bulanma

İçməli suların mikroblarla çirkənməsi nəticəsində baş verən xəstəliklərdən ən tez-tez rast gəlinən – diareyadır, və bu xəstəlik insanlar və xüsusən də uşaqlar üçün çox təhlükəlidir.

Bu xəstəliyə məruz qalan insan gücsüz və halsız olurlar, onların imun sistemləri ciddi zədələnir və onlar gələcəkdə başqa xəstəliklərə də asanlıqla duşar olurlar. Bu insanların iş qrafikini pozur və həkimlərə müraciət etmək, dərman qəbul etmək və əlavə xərclər etmək məcbur edir.

Mütəxəssislərin araşdırılmalarına görə, 15 yaşından kiçik uşaqlar arasında diareya, pnevmoniya və digər xəstəliklər 50 % azalıf onlar əllərini mütəmadi olaraq yuyurlarsa, və təhlükəsiz sanitər şəraitdə yaşayırlar.

Bu problemin əsas həlli yolu – elə ayaqyolu inşa etmək ki, onun fekaliya və digər bakteriyalarla zəngin olan çirkəb suları ətraf mühitə daxil olmasın, ayaqyollarından istifadə ediləndən sonra, qida hazırlayarkən və qəbul etməkdən öncə mütləq olaraq əlləri yumaq.

16

6.2. Bulanlılıq

Suyun bulanlılıq əmsali onun çirkənmiş və səhət üçün təhlükəli olmasının göstəricisi kimi istifadə edilə bilər. Bulanlılıq suyun mikroorganizmlərə çirkənmiş olduğuna işaret ola bilər. Suların bulanması torpaq laylarının yağış suları ilə yuyulması, və yaxud quyulardan su əldə etmək üçün müxtəlif qabların quyulara salınması nəticəsində də baş verə bilər.

Suyun bulanlılıq dərəcəsi onun standart formazin suspenziyası ilə müqayisədə və nefelometrik (HEM, Nephelometric) ölçü vahidində ölçülür.

Nefelometr suda bir istiqamətdə olan işıq udulmasını ölçür.

Bu cihazın əldə olunması çətin olduğuna görə biz suyun bulanlılıq dərəcəsini ölçmək üçün ali təmiz stekandan istifadə edilməsnə məsləhət görülür.

Suyun bulanlılığı dizenfeksiya effektini aşağı saldığına görə, su təchizatı sistemlərində suyun bulanlılıqı həm estetik və həm də qızılıyena nöqtəyi baxımından arzuolunmazdır və müxtəlif üsullarla xaric edilir.

6.3. Dad və iy

Suyun iyi olması onun hər hansı bir mikrobioloji organizmlər və yaxud digər maddələrlə çirkənməsinə işaret edir. Suyun iyliliyi kəskin və yaxud zəif ola bilər. Suyun iyi müxtəlif kateqoriyalara bölünə bilər: iysiz,

çürümə iyi, torpaq iyi, nəcis iyi, xlor və yaxud benzin iyi.

6.4.Rəng

Adətən təmiz zu şəffafdır və iysizdir.

Natural (təbii) maddələr, məsələn duzlar, sulara sarımtıl və yaxud dəmir və marqanets suya şabalıdı rəng verə bilərlər.

Humus, torf və yaxud digər çürüyən bitkilər də suyun rənglənməsinə səbəb ola bilər və bu halda suyun rəngi mövsümi dəyişkənliyə məruz qalacaq.

Su kəskin olaraq mikroblarla çirkənmiş olan hallarda o, həmin müvafiq suspenziyanın rəngini alır.

Rəngli su dizenfeksiya (zərərsizləşdirmə) proseslərini ləngidir. Suyun rəngi asanlıqla təyin oluna bilər, bunun üçün təmiz stekana su ilə doldurun və onu ağ kağız üzərinə yerləşdirin.

Suyun keyfiyyəti ilə bağlı xəstəliklər

Nitrat: (Methaemoglobinemia)

Nitratlar isə öz növbəsində qanın hemoglobin hissəsinə daxil olaraq qanın insan bədəninin hüceyrələrinə oksigen çatdırılmasına çətinlik verir.

3 aydan kiçik olan uşaqlar bu xəstəliyə daha meyillidirlər, onların hemoglobinini daha həssasdır və mədə-barsaq infeksiyası nəticəsində səhətləri kəskin olaraq pisləşir. Uşaqlar üçün çay və digər qida məhsullarının nitratlarla çirkənmiş sularla hazırlanması nəticəsində onların hüceyrələrinə oksigenin çatdırılması ləngiyir və uşaqlar xəstələnir.

Bu xəstəlik uşaqların xəstələnməsi ilə və yaxud beyin və sinir sistemlərinin zədələnməsi ilə nəticələnə bilər.

Suların nitratlarla çirkənməsi yaşlı nəslə də neqativ təsir göstərə bilər, bu da onunla bağlıdır ki, onların mədə-barsaq sistemlərində ciddi xəstəliklər əmələ gələ bilər.

Qalxanvari əzələnin xəstəliyi

Bəzi ərazilərdə, xüsusən də içməli suda yodun lazımı miqdarda olmadığı hallarda əhali bu sulardan mütamadı olaraq istifadə edərək qalxanvari əzələsi xəstəliyi (və yaxud zob) xəstəliyinə duşar olur və onun sağalması üçün sonradan dərmanlar qəbul etməli, cərrahiyə əməliyyatı aparılmalı və s. kimi xoşagelməz hallar baş verə bilər.



Sabirabad regionu mart-aprel

6.5. Nitrat

Nitrat – təbii maddədər, və o, həm bitkilərdə və həm də torpaqda mövcuddur. Bitkilərin böyüməsi üçün nitralar (azot) çox vacibdir və nitratlar torpaqda mövcuddur, bitkilərin daha tez inkişafını təmin etmək üçün nitratlar çox zaman süni olaraq torpağa sintetik (azot, ammiak və yaxud sidik) və yaxud üzvü gübrələr (məsələn peyin) kimi qatılırlar.

Insan və heyvanların nəcis və sidiyləri – nitrat maddələri ilə zəngindir.

Kənd ərazilərində suyun çirkəlməsi çox zaman nitratlar vasitəsi ilə baş verir.

Sularda nitratların olması onların antropogen amilləri nəticəsində çirkəlməsinə işarə verir, bu hallar tullantı sularının düzgün idarəolunmaması, ayaqyollarında əmələ gələn çirkəb sularının sulara daxil olunması, gübrələrin istifadəsi və suların saxlanması üçün septik su qablarından istifadəsi ilə bağlıdır.

Nirat suda asanlıqla həll olunur və qrunt sularına yuyula bilər. Nitratların qrunt sulara daxil olması aşağıdakı hallarda baş verir:

- Torpagın üst qatının zəif filtrasiya qabiliyyətinə malik olması və yaxud torpaq layılarının nitrat maddələrlə kəskin çirkəlmmiş olması (peyin, gübrələr);
- Yağıntılardan sonra (torpaq layılarında nitratların qrunt sularına yuyulması);
- Ayaqyollarının dib səthinin qrunt suları səviyyəsinə yaxın olduğu hallarda, və yaxud qrunt sularının ayaqyollarının dib səthinə yaxın olduğu hallarda
- Nitratların böyük miqdərinin torpağa sızılması nəticəsində torpaq layıları nitratlarla doymuş olur və sonradan yağış suları ilə nitratlar qrunt sularına daxil olur. Bu adətən peyin və təzəklərinin əlverişsiz gigiyena şəraitində saxlandığı və bu ərazinin özülü beton olmadığı hallarda baş verir.

Nitratların suda miqdəri sadə nitrat testləri vasitəsi ilə müəyyən edilə bilər. Uşaqlar bu testlər vasitəsi ilə suda nitratların mövsümi dəyişkənliyini müşahidə edə bilərlər. Bu testlər torpağın filtrasiya qabiliyyətini və antropogen

amillərinin təsirinə məruz qalması haqqında məlumat verir.

BST standartlarına görə suda nitratların miqdəri 50 mg/l dan çox olmamalıdır.

6.6. Pestisidlər

"Pestisidər" – müxtəlif ziyanvericilərlə (həşaratlar, göbələk infeksiyalar və s.) mübarizə etmək üçün istifadə edilən maddələrin ümumiləşmiş adıdır.

Bu pestisidlər qrupuna – insektisidlər, herbisidlər və funqidridlər də daxildir. Pestisidlər ciddi xəstəliklər, xəttə xərçəng xəstəliklərinin inkişafına səbəb ola bilər. Pestisidlər yer səthində və yaxud qrunt sularında bu ərazidə kənd məhsullarının topa şəklində saxlanması hallarında müşahidə olunur və onların mövcudluğu yalnız laborator analizləri nəticəsində aşkar edilir.

Ümumiyyətlə 300 yaxın pestisidlər mövcuddur, və onlardan ən istifadə edilənləri – alaxor, atrazin, sianadin, metolaxor və simazin herbisidləridir.

Suyun çirkəlməsi bir neçə faktorlarla əlaqədardır – bunların arasında: pestisidlərin suda həll olunması xüsusiyyətləri, istifadə edilməsi miqdəri və metodikası və diqər şərtlər və şəraitlə.

Torpağın xüsusiyyətləri, hava şəraiti və su mənbəsinə qədər olan məsafədə böyük rol daşıyır.

Qrunt sularının çirkəlməsi bitki örtüyünün olmaması və yaxud zəif olması hallarında daha sürətlə baş verir. Pestisidlərin içməli suda mümkün konsentrasiyası $0,1 \text{ mg/l}$ bir maddə üçün və $0,5 \text{ mg/l}$ pestisidlərin cəm konsentrasiyası üçün qəbul edilib.

Bəzi hallarda pestisidlərin parçalanma maddələri pestisidlərin özlərindən daha təhlükəli və ziyanvericidir, suda daha asan həll olunur və stabil şəkildə qalır.



Azərbaycan kəndlərində su daşı istifadə etməklə suyun filtrasiyası və durulması

Sadə torpaq filtri və süni yaradılmış bataqlıq vasitəsi ilə suyun təmizlənməsi Təsnifat

Süni bataqlıqlar

Süni bataqlıqlar (Pflanzenkläranlage – alman dilində) – kommunal-təsərrüfat (ayag yollarından əmələ gələn suları istisna olmaqla) municipal suların təmizlənməsi üçün mükəmməl təmizləyici mexanizmdir.

Bu məqsədlər üçün yaradılan süni bataqlıqlar (SB) hər zaman öncə sedimentasiya, sonradan filtrasiya və sonunda da bütün tullantıları akkumulyasiya edən kanalizasiya tutarından (lyukdan) ibarətdir ki, burada bütün çirkablar yığılır və yoxlanıla bilər.

Filtrasiya layı qravel və yaxud qumdan ibarətdir və qrunt suları layının üstündə yerləşir.

Sadələşmiş torpaq filtri

Sadə torpaq filtri pre-sedimentasiya və yaxud sedimentasiya edən filterdir və onlar süni bataqlıqlarla müqayisədə daha ucuz başa qəlir. Onlarda qrunt suları üzərində yerləşir, amma su onlardan süzülərək qrunt sularına daxil olur. Bununla əlaqədar olaraq infiltrasiya edilmiş tullantılarından nümunə götürülməsi və analizi mümkün deyil. Sadə torpaq filterlərinin istifadəsi, təkcə tullantı sularının qrunt suları üçün tam zərərsiz olması hallarında tövsiyyə olunur. Sadə torpaq filterləri – (su hovuzları, mətbəx, hamam otaqlarından əmələ gələn suların təmizlənməsi üçün istifadə edilməsi tövsiyyə olunur).

Növ	İnsanların sayına görə	Boz sular (hamam)	Boz sular Mətbəx	Qara su (ayaq yollarından olan çirkab sular)	İOnçadan təmizlənməsi	İOnçadan təmizlənməsi	Müvafiq dövlət qurumlarının razılığı
A1 (ev təsərrüfatı)	< 10	Bəlli	Yox	Yox	Yox	Yox	Çox zaman yox
A2 (ev təsərrüfatı)	< 10	Bəlli	Bəlli	Yox	Bəlli	Bəlli	Çox zaman yox
A3 (ev təsərrüfatı)	< 10	Bəlli	Bəlli	Bəlli	Bəlli	Bəlli	Bəlli
B1 (qonşular)	10 - 50	Bəlli	Yox	Yox	Yox	Yox	Bəlli
B2 (qonşular)	10 - 50	Bəlli	Bəlli	Yox	Bəlli	Bəlli	Bəlli
B3 (qonşular)	10 - 50	Bəlli	Bəlli	Bəlli	Bəlli	Bəlli	Bəlli

A1 və A2

Bu kiçik sistemlərdə əmələ gəlmiş sular qara sular kimi təhlükəli deyil, və bu hallarda sadə torpaq filterlərin tullantı sularının təmizlənməsi tövsiyyə olunur. Bu halda – (təsərrüfatda 10 dan az insanın yaşadığı) insanlar üçün sadə təlimlərin aparılması və torpaq filterlərin nə üsulla və hansı növ təbii materiallardan qurulması başa salınmalıdır.

A3

A3 daha təhlükəlidir, bu halda qara sular və yaxud ayaq yollarından əmələ gələn çirkab sularının təmizlənməsi lazımlı gələcək. Bu

hallarda suların təmizlənməsi üçün süni bataqların qurulması tövsiyyə olunacaq və bu professional mühəndis məslətətləri və təcrübə cəlb edilməsini tələb edəcək.

B1 and B2

Bu A1 və A2 kimi planlaşdırılmalı, amma bu halda kiçik həcmli kanalizasiya sistemi də quraşdırılmalıdır və bu sistemə bir neçə ev təsərrüfatları birləşdirilməlidir. Bunu həyata keçirmək üçün professional bilikər lazımdır və bu sistemin qurulması üçün sonradan müvafiq dövlət qurumlarının razılığı lazım ola bilər.

Bu sistemlə bağlı problemlərdən ən mühümü ondan ibarətdir ki, bu hallarda bəzi evlər, təsərrüfatlar bu sistemlərə icazə olmayaraq birləşə bilər və bu sistemlərə qara suları (ayaq yollarından əmələ gələn suları buraxa bilərlər.

Diqər problem – bu sistemin mənsubiyəti və istismarı məhsuliyyətidir.

B3

Bu demək olar ki kiçik kanalizasiya sistemidir, və mütləq müvafiq dövlət qurumları nəzarəti altında qurulmalı və istismar olunmalıdır.

Biz ekoloji təşkilat olduğuna görə çirkab sularının (qara sular istisna olmaqla) təmizlənməsi üçün süni bataqlarının qurulmasını tövsiyyə edirik, onlar həm iqtisadi və həm də ekoloji cəhətdən faydalı və dayanıqlıdır.

Suvarma suyunun içməli su kimi istifadəsinin mümkünülüyü

Adından görünəndə kimi irriqasiya suları suvarma üçün istifadə olunmalı və onların keyfiyyətinə olan təlabat içməli suya olan təlabatdan qat-qat aşağıdır.

Məsələn, içməli su xəstəliklər törədən bakteria və virus mikroorganizmlərdən (patogen) azad olmalıdır.

Suvarma sularını xüsusi təmizlənmə mərhələlərinindən keçdikdən sonra insanlar üçün yararlıdır!

Çaylardan, göllərdən və yaxud irriqasiya kanallarından götürülen sularda müxtəlif növ kimyəvi və mikrobioloji çirkənmə ola bilər və onlar da insan sağlığının ciddi xələl və xəstəliklər törədə bilər.

Istifadə məqsədindən uyğun olaraq suvarma kanalları ədatən əkin sahələrini əhatə edir və kənd, icma torpaqlarından axır. Bununla əlaqədar olaraq suvarma kanallarından əldə olunmuş sular əkin sahələrində müşahidə olunan zərərli maddələr, pestisidlər və yaxud kənd icmasının kanalizasiya suları ilə çirkənə bilərlər.

Bu zərərli maddələrdən bir çoxu – bakteriyalar, viruslar, metallar və pestisidlər bu

suları orta və yaxud uzunmüddətli istifadə edərək, insanların səhətinə birbaşa neqativ təsir göstərə bilər.

Bizim bu xoşagəlməz hadisələrinin aradan qaldırılması üçün lisenziya və icazələr sisteminin tətbiq edilməsi kifayət deyil. Tənzimlə üsulları daha mükəmməl və torpaqların idarəolunma sistemi ilə əlaqəli olmalıdır.

Suvarma sularının içməli su məqsədi üçün nəzərə tutulmadığından bu sular üçün sanitariya qoruyucu zolaqların və qoruyucu sistemlərinin qurulması çətinlik törədir. Bu halda fermerlər və müvafiq dövlət qurumları arasında iş birliyi yaradılmalı və su mühafizəsi tədbirləri həyata keçirilməlidir.

Hər bir halda bu kimi suların içməli su keyfiyyətinə çatdırılması üçün ciddi

Kənd təsərrüfatı fəaliyyəti ilə bağlı çirkənləmələr	İcmalardan müvəahidə olunan çirkənləmələr
Nitrat, fosforlar (gübrə)	Nitrat
Bakteriya, viruslar (ev heyvanları ifrazları)	Bakteriya, viruslar (İnsan və ev heyvanlarının ifrazları)
Pestisidlər	
Metallar (gübrə)	
Torpaq, sedimentlər (bulanlılıq)	

Təhlükəsiz Su Təchizatı Planının hazırlanması (TSTP)

TSTP-nin məqsədi – ən mükəmməl suyun idarəedilməsi təcrübəsindən istifadə edərək, zərərsiz içməli suyun əldə edilməsidir, və bu da aşağıdakılardan ibarətdir:

- Su mənbələrinin çirkənləmədən mühafizəsi
- Mükəmməl suvarma
- Su ehtiyatlarının idarəolunması
- İstifadədən önce təmizlənməsi
- Suyun paylanması şəbəkəsinin mühafizəsi
- Suyun ev şəraitində və istifadə edilməsi
- Ərazilərdə mühafizəsi

Kanal və yaxud suvarma sularının çirkənləmədən mühafizəsi üçün tövsiyyə olunan tədbirlər:

- Su mənbələrinə 10-15 metrdən yaxın məsafədə çirkəb quyularının qazılması
- Kanallara təmizlənməmiş suların axıdılması
- Üzvü və digər gübrələrin su mənbələrinə 5 metrdən yaxın olan ərazilərdə istifadəsinin qarşısının alınması
- Pestisidlərin istifadəsinin qarşısının alınması
- Kanallara suvarma kənd təsərrüfatı torpaqlarından suların axıdılması

TSTP-nin məqsədləri	Fəaliyyətlərin nümunələri
Su mənbələrinin çirkənləmədən mühafizəsi	Tullantı sularının idarəolunması, insan və ev heyvanlarının ifrazlarının infiltrasiyasının qarşısının alınması. Fermerlərə əməkdaşlığı qurulması/tənzimlənməş kənd təsərrüfatı
Mükəmməl suvarma	Ən əlverişli su mənbəsinin seçilməsi: yeraltı sular, çay və suvarma suları ilə müqayisədə içməli su kimi daha üstündür. Yağış suları bir çox ərazilərdə qurut sularından ve suvarma sularından daha təmizdir
Su ehtiyatlarının idarəolunması	Suyun saxlanılmasına ayrılan ərazi gigiyena nöqtəyi nəzərindən temiz və örtülü olmalıdır, heyvanların və həşəratların daxil olunmasının qarşısı alınmalıdır, su tutarı mütamadi olaraq təmizlənmelidir
İstifadədən önce təmizlənməsi	Çay, kanal və yaxud yağış suları paylanmasıdan və istifadədən önce təmizlənməlidir, təmizlənmə su çirkənləməsinin dərəcəsindən, sedimentasiya, koaqulyasiyadan, filtrasiyadan, distilyasiyadan bilavasıt asılıdır. Hər bir halda suyun ultrabənöşyi radiasiya və xlorlaşması vasitəsi ilə təmizlənməsi, yaxud istifadədən önce qaynadılması tövsiyyə olunur.
Suyun paylanması şəbəkəsinin mühafizəsi	Su borularından heç bir sızmalar olmamalıdır, çirkəb sularından infiltrasiya olmamalıdır, borular təhlükəsiz materiallardan hazırlanmalıdır (qurğusundan ibarət olan) materialların istifadəsi arzuolunmazdır
Suyun ev şəraitində və istifadə edilməsi ərazilərdə mühafizəsi	Təmiz və gigiyenik cəhətdən təhlükəsiz su qablarının istifadəsi: el və cırkı qablarla heç bir temas olmamalıdır, su saxlanılan ərazi serin və qaranlıq olmalıdır



Sadə torpaq filtri



Su mənbələrinin məişət tullantıları ilə çirkələşəmə

20

7.Nə etmək lazımdır?

7.1. Mikroorganizmlər və nitratlar

Mikrobioloji və nitrit çirkənmə ilə ən faydalı mübarizə üsulu – çirkənmə mənbəsinin araşdırılması və problemlərin elə yerində də həll edilməsidir. Gündəlik təcrübədə çirkənmənin qarşısının alınması – su keyfiyyəti və su təhlükəsizliyinin təmin edilməsində ən effektiv və ucuz başa qələn üsuldur.

Mikroorganizmlərlə çirkənmiş müxtəlif quyular və su tutarları birinci növbədə təmizlənməli, dizenfeksiya edilməli və lazım gələrsə təmir edilməlidir.

Mütəxəssislərin rəylərinə görə, suda olan mikroolların məhv edilməsi üçün su öncədən heç olmasa bir dəqiqə qaynadılmalıdır və yalnız bundan sonra içməli su kimi istifadəsi üçün yararlıdır.

Suyun daha uzun müddət qaynadılması neqativ hallara səbəb ola bilər, ən əfsusən də suda olan nitratların miqdarına gəldikdə, onların miqdarı hətta artada bilər. Nitratların sudan təmizlənməsu mexaniki üsullar istifadə etməklə filtrlər və yaxud kimyəvi dizenfeksiya ilə mümkün deyil.

Nitratların sudan təmizlənməsinə distilyasiya, və başqa növ təmizləmə ilə nail olmaq olar. Mərkəzləşmiş su təchizatı sistemlərdə suda nitratların miqdarını azaltmaq üçün həmin sistemə tərkibində az miqdarda nitratları olan suyu əlavə edirlər.

Mütəxəssislər analara körpə uşaqları ana südü ilə qidalandırmaq tövsiyyə edirlər, bu halda ana özü "filtr" olaraq nitratların ana südündə azalmasına imkan verir. Amma hətta bu halda da suda nitratların miqdarının yüksək olması uşaqların sağlamlığına bilavasitə olmasa da, dolayısı neqativ təsir göstərir.

7.2. Gigiyena

Su resursları hətta səthə çıxarıldıqdan sonra da çirkəndirilə bilər. Bu hal suyun ötürülməsi (daşınması), saxlanması və istifadəsi zamanı ola bilər. Bununla əlaqəli suyun gigiyena

məsələsi içməli su təhlükəsizliyi üçün xüsusi önəm xarakteri daşıyır.

7.2.1. İçməli suyun ötürülməsi və saxlanması

İstifadə üçün mətbəxdə saxlanan suyun çirkənmədən qorunması xüsusi vaciblik daşıyır və buna riayət etmək üçün aşağıda bir neçə qaydalar verilmişdir:

- Suyu təmiz qabda saxlayın, bu qaba heç kəsə əllərinin salmasına icazə verməyin, bu qabdan bilavasitə su içməyin, bunun üçün xüsusi qablardan istifadə edin

- Xüsusi qabların ayrıca bağlı yerlərdə saxlanması və saxlanılan qabların qapaqlarının olması tövsiyyə olunur

- Evdə saxlanılan su çirkli əller və yaxud istifadə olunan natəmiz qablar vasitəsi ilə çirkəndirilə bilər

- Beləliklə suyun saxlandığı qablar və rezervuarlar mütamadi olaraq təmizlənməli və dizenfeksiya olunmalıdır

- Saxlanan suyun təmiz olmasını təmin etmək üçün su saxlanan qabda suyu mütemadi olaraq doldurmayıñ

- Suyun saxlanması üçün istifadə edilən qab və yaxud rezervuar dar bogazlı olmalıdır və su kranı ilə təmin olunmalıdır, bu saxlanılan suyun əllərlə temas olmasına imkan vermir

- Su saxlanılan qab və rezervuarlarla heyvanlar temasda olmamalıdır

7.2.2. Şəxsi gigiyena

Xəstəliklərə duçar olmamaq üçün mütləq olaraq şəxsi gigiyena qaydalarına riayət etmək lazımdır.

Bizim əllərimiz – mikrob və çirkənmənin ən geniş yayılmış üsullarından biridir, və ən əfsusda mikroolların qida və suya keçirilməsinə qələndə. Belə ki, siz əllərinizi yumaqla mikrob və xəstəliklərin su və qidaya keçirilməsinə mane qoyursunuz. Buna görə də uşaqları ən körpə yaşlarından əllərini yumaqa öyrətməlisiz və bunun üçün hamam və mətbəxdə su kranı, sabun və təmiz dəsmal asılmalıdır.

Əllərinizi yumaq – bu çox asan və vacibdir. Pnevmoniya və diareya xəstəlikləri sabunla əllərini mütamadi yuyan ailələrdə 50% aşağıdır, kontrol qrupaya nisbətdə (əllərini sabunla yumayan və yaxud vaxtaşırı olaraq əllərini yuyan).

8.Su keyfiyyəti (yoxlanılmasında) monitorinqində məsuliyyət

Kommunal su təchizatının keyfiyyətinin yoxlanılması (monitorinqi) – məhsuliyyətli işdir. Adətən buna səhiyyə təşkilatları cavabdehdir, onlar bunu xəstəliklərin qarşısının alınması üçün həyata keçirirlər. Su nümunələri müxtəlif müstəqil labfratoriyalarda yoxlanıla bilər.

Cavabdeh təşkilatların su keyfiyyətinin mütamadi olaraq yoxlamaması halda, su keyfiyyətnin tədqiqi üçün müxtəlif sadə indikatorlardan istifadə etmək lazımdır. Vətəndaşlar və yaxud ictimai təşkilatlar cavabdeh təşkilatlar və laboratoriyalara su keyfiyyətinin yoxlanılması və əhaliyə suyun keyfiyyəti haqqında məlumatının verilməsi haqqında tələbləri irəli sürməlidilər.

Ətraf mühitin və suyun çirkəlməsi təhlükəsizliyi haqqında məlumatlar mütamadi olaraq yerli əhali ilə paylaşıdırılmalı və hər hansı bir problem yaranarsa birgə həll edilməli və ümumən də içməli suyun keyfiyyətinin yaxşılaşdırılması ərazidə yaşayan bütün vətəndaşlar və bura da yerləşən təşkilatların birgə səyi nəticəsində həyata keçirilməlidir.

9. Təkliflər, nəticələr və problemlərin həll etmə yolları

Sağlamlığa olan neqativ təsirlərin aradan qaldırılması və təhlükəsiz su təchizatına nail olmaq üçün müxtəlif növ planlar hazırlanmalı və onlara riayet etmək lazımdır. Məktəblilər və ictimai birliklər də su təchizatında olan problemlər və risklərin araşdırılmasında dəstək ola bilərlər.

9.1. Su mənbələrinin mühafizəsi

- Su mənbələri və su təchizatı sistemləri zərəredici maddələrin daxil olunmasından mühafizə olunmalıdır. Zərəredici maddələr kənd təsərrüfatı və tullantı sularının düzgün idarə olunmaması nəticəsində su mənbələrinə daxil olur
- Qrunṭ sularına insanların və heyvanların həyat fəaliyyəti nəticəsində əmələ qələn tullantı sularının daxil olmaması üçün etibarlı və təhlükəsiz idarəolunması təmin olunmalıdır. Buna nail olmaq üçün fərdi evlər və yaxud mərkəzləşmiş şəkildə kanalizasiya sisteminin qurulması mütləqdir, və yaxud "quru" – ecosan tualletləri inşa olunmalıdır.
- Ev heyvanlarının təzəkləri qazılmış və betonlaşmış "şambo" tutarlarına yigilməlidir və onlardan kompost əmələgətirilməsi tövsiyyə olunur.
- Həddindən artıq pestisidlərin, təzəklərin və digər gübrələrin istifadə edilməsi də suların çirkəlməsinə səbəb ola bilər və yolverilməzdir

9.2. Su təchizatı sisteminin mühafizəsi

- Quyuların mühafizəsinə ciddi fikir vermək lazımdır, quyuların çirkəlməməsi üçün örtülməlidir, quyulara sisimaların qarşısı alınmalıdır.
- Quyunun özündən çirkəlmənin qarşısının alınması üçün nasoslardan istifadə

olunması tövsiyyə olunur. Əl nasoslarından istifadə olunması da mümkünündür.

- Suyun təhlükəsiz nəqli, qablaşdırılması və saxlanması vacibdir
- Gigiyyena qaydalarına riayet etmək lazımdır; əllərinizi sabunla yuyun
- Su ilə bağlı məlumatların insanlara çatdırılması
- Su keyfiyyəti və məlumatların monitoringi sisteminin yaradılması və bu sistem vasitəsi ilə əhaliyə su ilə bağlı xəstəliklər, su kefiyyəti, su miqdarının çoxalması və azalamsı məlumatlarının çatdırılması mümkünündür
- Su keyfiyyəti haqqında məlumat mütamadi olaraq istehlakçılara çatdırılmalıdır

9.3. "Su" ilə bağlı başqa təkliflər məfəaliyyətlər

Əhalinin gənc təbəqəsinin su ilə bağlı məsələlərə cəlb edilməsi üçün məktəblilərdən də istifadə etmək tövsiyyə olunur

- Məsələn:
- Yağıntıların ölçülüməsi üçün xüsusi stansiyaların quraşdırılması
 - Su keyfiyyəti, fəsillərin və yağıntılar arasında qarşıçı əlaqələrin müəyyən edilməsi
 - Suyun filtrasiya məsələlərinin ön plana çəkilməsi
 - Su ilə bağlı atalar sözlerinin öyrənilməsi
 - Məktəblilər arasında su mövzusuna dair rəsm müsabiqələrinin keçirilməsi (məsələn kəndin ən təmiz və yaxud çirkli su mənbələri, su mənbələrini çirkəndirən amillər, çöl tədqiqatları və s.)
 - Su mənbələrinin mühafizəsi üçün planların işlənib hazırlanması – məktəblərdə və yaşayış məntəqələrində suyun çirkəlməsi üçün lazımı olan tədbirlərin keçirilməsi;
 - Gələcək su təchizatı mənbələrinin planlaşdırılması
 - Suyun keyfiyyəti ilə bağlı həm yerli və həm də respublika səviyyəsində xəstəliklərin müəyyən edilməsi
 - Məktəbdə və evdə su keyfiyyəti və qiqiyəna məsələlərini yaxşılaşdırmaq üçün keçiriləcək vacib olan tədbirlərin planlaşdırılması
 - İlın sonunda ekoloji (su keyfiyyətinsə) dair tamaşanın hazırlanması və məktəblilərə təqdim olunması. Rollar yuxarı sinif məktəb tələbələri arasında paylanmalıdır.
 - Alınmış nəticələrin geniş auditoriyaya nümayiş edilməsi (prezentasiyalar, sərgilərin keçirilməsi, yerli özünüidarəedən strukturların və icra qurumlarının dəvəti, yerli sanitər epidemioloji mərkəz əməkdaşları, valideynlər və s)
 - Beynəlxalq Təmiz Su gününə həsr

olunmuş tədbirlərin təşkil edilməsi və ictimaiyyətin bu tədbirlərə cəlb edilməsi

- Digər məktəblərlə fikir mebadiləsi və TSTP-nin müzakirəsi
- Məktəblərə həkimlərin, yerli icra orqanlarının dəvəti və onlarla birgə ərazidə olan su təchizatı öroblemləri və onların insan səhətinə olan neqativ təsirlərin müzakirəsi
- Çöl tədqiqatlarının aparılması (məs, su mənbələrinin yoxlanılması, məktəbdə və məktəb ayag yollarında qızışına qaydalarına riayət edilməsinin yoxlanılması, tullantıların saxlandığı ərazilərin yoxlanılması)
- Müəllimlər mütamadi olaraq şagirdlərdə interaktiv və praktiki məşqələlər aparmalı və onlarla su təchizatı təhlükəsizliyi məsələlər üzrə diskusiyalar aparmalıdır.

9.4. Gələcək fəaliyyətlərin planlaşdırılması

Bir çox kəndlərdə mövcud olan quyular və su tutarları əhalini təhlükəsiz içməli su ilə təmin etmək qabiliyyətinə malik deyil.


Kimyəvi çirkənməsinə görə su resursları çox zaman xüsusi təmizləmə mərhələlərindən keçməlidirlər.

Suyun təkcə mikrobioloji cəhətdən çirkənməsi olduğu hallarda onun təmizlənməsi (dizenfeksiyası) - suyun qaynadılması, xlorla təmizlənməsi və yaxud ultrabənövşəyi şualanması yolu ilə həyata keçirilə bilər.

Nəzərə almaq lazımdır ki, suyun təmizlənməsi qəsa müddət çərçivəsində mümkün deyil və buna görə də alternativ yolların axtarılması vacibdir. Suyun çirkənməsinin qarşısının alınması üçün ən effektiv yol – su mənbələrinin mühafizəsinin təmin edilməsidir.



Sadə üsulların istifadəsi ilə yağış ölçən məntəqəsinin yaradılması mümkündür



Sabirabad regionun Mürsəlli kəndində nitrat indikatorundan istifadə etməklə su testi



*Saathlı regionu Qıraqlı kəndi
Məktəblilər üçün TSTP təlimlərinin keçirilməsi*



*Sabirabad regionu Su Qovşağı kəndi
Mövcud su mənbələrinin yoxlanılması*

ƏLAVƏ 1.

Kiçik və orta miqyaslı su təchizatı üçün Təhlükəsiz Su (TS) sxeminin inkişafı

Tarix:

Addımlar	Fəaliyyətlər	İstifadə olunan üsullar	Nəticələr
1	TS, işçi qrupunun yaradılması və əsas məqsədlərin təyyin edilməsi	Məlumatlar mübadiləsi, yerli icra orqanları və məktəbdə çalışan işçi heyvətlə müzakirəsi	İşçi qrupun planı
2	Maraqlı tərəflərin qiymətləndirilməsi	Dövlət qurumları və müxtəlif araşdırırmalardan əldə olunan məlumatlar	Su təchizatı sisteminin və su mənbələri və onların vəziyyət və istismar şəraitinin təsviri (hesabat)
3	Su təchizatı məntəqələrinin və yaxud su təchizatı sistemlərinin və monitoring nəticələrinin təsviri (məs. nitratlar haqqında məlumat)	Yerli xəritələr. Dövlət qurumları tərəfindən əldə olunmuş məlumatlar. Yerlərə baxış və keyfiyyətinin monitorinqi	Maraqlı olan tərəflərin analizi (əlavə 2)
4	Su xətti və su təchizatı əhatə edən ərazilərin təsviri və su keyfiyyətinin monitorinqi (məs. nitratların miqdarı)	Yerli xəritələr. Dövlət qurumları tərəfindən əldə olunmuş məlumatlar	Kəndin su mənbələrini eks etdirən xəritələr və nitratların miqdarı haqqında məlumat. Suyun keyfiyyəti haqqında məlumat (nitratların miqdarı), başqa məlumatlar
5	Təhlükələrin qiymətləndirilməsi	Yerli xəritələr, ekspertlərin rəyi, yerlərə baxışlarının keçirilməsi	Kəndin təhlükəli ərazilərini eks etdirən yerli xəritələr. Su ilə bağlı insan saqlamlığı üçün təhlükəli faktorlar və onların səbəblərinin aşkarlanması (hesabat)
6	Əldə edilmiş məlumatların yerli və regional səviyyədə mübadiləsi	Görüşlər – sərgilər-pressa	Vəziyyətin aydınlaşdırılması. Xəritələr, plakatlar, məqalələr
7	Maraqlı tərəflərlə müzakirələrin aparılması və fəaliyyətlərin planlaşdırılması	Fəaliyyətlərin planlaşdırılması, cəmiyyətin səfərbər olunması, maraqlı tərəflərin cəlb edilməsi	Fəaliyyətlərin və məhsuliyyətli insanların təsviri. Cədvəl və maliyyə planı (Əlavə 10, hesabat)

ƏLAVƏ 1.

Kiçik və orta miqyaslı su təchizatı üçün Təhlükəsiz Su (TS) sxeminin inkişafı

Tarix:

Addımlar	Fəaliyyətlər	İstifadə olunan üsullar	Nəticələr
8	Yerli və regional səviyyədə nəticələr və məlumat mübadiləsi	Görüşlər – sərgilər-pressa	Vəziyyətin aydınlaşdırılması. Xəritələr, plakatlar, məqalələr
9	Fəaliyyət planının həyata keçirilməsi	Bütün maraqlı tərəflərin tövhəsi, icra orqanları, cəmiyyət, məktəblilər	Sistemin təkmilləşdirilməsi
10	Su təchizatı sisteminin istismarı və nəzarəti sxemasının inkişafı	Bütün maraqlı tərəflərin (si təchizatına cavabdeh strukturların töfhəsi, icra orqanları, cəmiyyət, məktəblilər)	Fəaliyyətlərin və cavabdeh şəxslərin təsviri. Cədvəl və maliyyə planı (hesabat)
11	Alınmış məlumatların mübadiləsi – yerli və regional səviyyədə	Görüşlər – sərgilər-pressa	Vəziyyətin aydınlaşdırılması. Xəritə, plakatlar, məqalələr
12	İstismarın monitorinqi planının hazırlanması	Bütün maraqlı tərəflərin (si təchizatına cavabdeh strukturların töfhəsi, icra orqanları, cəmiyyət, məktəblilər)	Fəaliyyətlərin və cavabdeh şəxslərin təsviri. Cədvəl və maliyyə planı (hesabat)
13	Təhlükəsiz Su Planının tədbiqi (TSP)	Bütün maraqlı tərəflərin töfhəsi, icra orqanları, cəmiyyət, məktəblilər	Fəaliyyətlərin və cavabdeh şəxslərin təsviri. Cədvəl
14	Yerli və regional səviyyədə keçirilən görüşlərdə nəticələrin aşkar edilməsi, lobbiçilik	Konfranslar, yığıncaqlar	Vəziyyətin aydınlaşdırılması. Xəritələr, plakatlar, məqalələr

ƏLAVƏ 1.

Kiçik və orta miqyaslı su təchizatı üçün Təhlükəsiz Su (TS) sxeminin inkişafı

Tarix:

**Ölkənin səviyyəsi
İcməli üzrə Direktiva: idarəedilmənin keyfiyyəti**

Regional səviyyə

Səhiyyə üzrə nəzarət

Ətraf mühitin mühafizəsi

**Sertifikatlaşmış
laboratoriya**

**İcra
başçısı**

İcmalar

Məktəblər

Özəl quyular

İctimai su kolonaları

**İctimai
quyular**

Yerli poliklinika

**İctimai
təşkilatlar**

**Su təchizatı
şirkəti**

ƏLAVƏ 4a.**Vətəndaşlar arasında sorğuların aparılması:****Təcrübə/problemər/su istifadəçilərinin hiss etmə qabiliyyətinin köməyliyi ilə****Sorğu aparan:****Tarix:**

Ailə:					Ailə üzvlərinin sayı
Ünvan:					
	İctimai su sistemi	İctimai quyu	Özəl quyu	Mərkəzləşmiş su təchizatı	Qeydlər
Hansı su mənbəsindən Siz istifadə edirsiniz?					
Gündəlik istifadə etdiyiniz su miqdarı?					
Suyun heyvanlar tərəfindən içilməsi hansı heyvanlar və suyun miqdarı?					
Evdən su mənbəsinə qədər məsafə, onu təxmini hesablanması (metrlə)?					
Suyun miqdarı Sizi qane edir?					
Gün ərzində neçə dəfə su götürürsünüz?					
İcməli suyun keyfiyyəti Sizi qane edir?					
Suyun keyfiyyəti Sizi qane etmirsa onun səbəbi?					
Siz qablaşdırılmış sudan istifadə edirsiniz?					
Siz içməli suyu qaynadırsınız?					

ƏLAVƏ 4b.Həkimlər və diqər tibb işçiləri üçün sorgular: su keyfiyyəti və su ilə bağlı xəstəliklər

Sorğu aparan:

Tarix:

Respondent

Kəndin adı:

Əhalinin sayı

		Hə/Yox	Qeydlər
	Siz kəndin su keyfiyyəti haqqında nə fikirdəsiniz		
	İçməli suyun keyfiyyətinə dair əsas mövcud olan problemlər		
	Kənddə içməli su ilə bağlı əsas xəstəliklər		
	Son 3 ildə kənddə su keyfiyyəti ilə bağlı xəstəliklərin sayı		
	Kənddə son üç ildə müşahidə olan vərəm xəstəliklərin sayı		
	tif		
	Sizin fikrinizcə kənddə təşahidə olan qarın bəbəyrsag xəstəlikləri və su keyfiyyəti arasında nə kimi əlaqələr təsviyyət edərsiniz?		
	Kənddə qalxanvarı vəzi xəstəliklərin təsviyyət edərsiniz?		

ƏLAVƏ 4b.Həkimlər və diqər tibb işçiləri üçün sorgular: su keyfiyyəti və su ilə bağlı xəstəliklər

Sorğu aparan:

Tarix:

Respondent

Kəndin adı:

Əhalinin sayı

		Hə/Yox	Qeydlər
	Qalxanvari vəzi xəstəliklərinin kəndin böyük miqdarının müşahidə edilməsi və onun əsas səbəbi		
	Siz kənddə istifadə edilən su mənbələri analizləri haqqında məlumat hər hansı vaxt əldə edibsiz		
	Siz vətəndaşlara içməli suyun qaynadılmasını məsləhət görürsünüz		
	Siz içməli suyun müxtəlif yolla təmizlənməsinə nail olmaq üsullarını məsləhət görürsünüz		

ƏLAVƏ 4v. Su təchizatına (ictimai quyular, kranlar su boruları) cavabdeh olan qurumlar və təşkilatlar üçün anket sorgusu

Sorğu aparan:

Tarix:

Respondent

Kəndin adı:

Əhalinin sayı

	Sual	Hə/Yox	Cavablar/vəyaxud şərhlər
1	Su təchizatı sisteminin istismarı və texniki xidmətinə maliyyə vəsaitlərinin ayrılması		
2	Maliyyə vəsaitlərin ayrılması halında onların su təchizatı sisteminin texniki xidmətinə və istismar olunmasına qənaətbəxş olması		
3	Su istifadəçisinin içmeli su üçün ödənişləri ? Ödəniş edilirsə onun miqdarı (manatla)		
4	Əlavə maliyyə vəsaitlərin ayrılması halları? Hansı qurumlar vasitəsi iə həyata keçirilir?		
5	Su keyfiyyətinin yoxlanılması tezlikləri?		
6	Sizdə su keyfiyyəti analizi haqqında məlumat var		
7	Su analizləri nəticələrinin əldə olunması nə üsulla aparılır? Əhaliyə onların çatdırılması mexanizmləri?		
8	Vətəndaşların su keyfiyyəti analiz nəticələrinin əldə edilməsi mümkündüyü?		
9	Ən yeni və ən köhnə quyunun istismar müddəti?		

ƏLAVƏ 4v. Su təchizatına (ictimai quyular, kranlar su boruları) cavabdeh olan qurumlar və təşkilatlar üçün anket sorgusu

Sorğu aparan:

Tarix:

Respondent

Kəndin adı:

Əhalinin sayı

	Sual	Hə/Yox	Cavablar/vəyaxud şərhlər
10	Quyuların vəziyyətinin yoxlanılması tezlikləri?		
11	Quyuların təmizlənməsi tezlikləri?		
12	Su xətti mövcudluğu halda onun su borularının istismar müddəti?		
13	Su boruları hansı materiallardan çəkilib?		
14	Sistemin təkmilləşdirilməsinin planlaşdırılması		
15	Planlaşdırılırsa – hansı işlər və nə zaman həyata keçiriləcək?		
16	Təkmilləşdirilmə işləri kim tərəfdindən ödəniləcək?		
17	Cu təchizatı sistemində mövcud problemlər		
18	Ən böyük problemi təsvir edin, başqa problemlər mövcuddursa, onları da sadalıyın?		

ƏLAVƏ 5.Nitrat indikator zolaqları və sadə su analizləri üsulları

1.Merk şirkəti indikator zolaglarının istifadə edilməsi

1. Qutunun üstündə yazılımış göstərişləri diqqətlə oxuyun
2. Azot turşusu konsentrasiyasının (nitratlar)ın suda təyin edilməsi üçün test zolaglarını bir sainəlik su nümunəsinə buraxın və çıxardın
3. Bir dəqiqə gözləyin və zolagın şkalasında əks olunmuş rəngi nitrat qutusunda göstərilən konsentrasiya ilə müqayisə edin.
4. Hava temperaturu 15C aşağı olduğu halda azot turşusu miqdarını bu üsulla təyin etməyin. İlin soyuq fəsillərində su nümunələri isti otaqlarda yoxlayın
5. Su analizləri nəticələrinin şübhə doğruldugu halda təkrar analizlər aparın. Bunun üçün yeni su nümunəsi götürün və su analizi prosedurunu təkrarlayın
6. Nəzərə alın ki test zolaqları içməli xlorlaşmış içməli suyun yoxlanması üçün nəzərdə tutulmayıb!
7. Su testi zolaqların; bağlı qutularda, soyug yerdə və yaxud soyuduca saxlayın

İndikator zolaglarını kəsərək – iki zolag əldə etmək olar. Çalışın ki, su testlərini təmiz saglam ərazidə aparasınz, və mütləq təmiz qayçılardan istifadə edin. Heç bir halda nitrat indikatorlarına əllərinizlə vurmayıv və onları masalara qoymayıv.

2.Su hümunələrinin sadə fiziki-kimyəvi və orqanoleptik analizləri

Bu analizlərin aparılması üçün təmiz 0,3 l həcmi olan su qabı (stekan) götürülməlidir. Qabın təmiz, şəffaf olması çox vacibdir, başqa halda Siz yalnız nəticələr əldə etmiş olarsınız.

3.İy

Su nümunəsinin iyi su nümunəsi götürən şəxs tərəfindən elə nümunə götürülən zaman tədqiq edilə bilər. Bunun üçün təmiz (0,3 l həcmi olan) su qabına su doldurulur və su götürən şəxs suyu sadəcə olaraq iynəyə bilər. İyin intensivliyi üç halda təyin edilə bilər – bərk (güclü), orta və zəif. İyin təsnifikasi müxtəlif cür hiss olunub təsvir edilə bilər – iyi olmayan, fekal, torpag iyi, xlor və s.

4.Bulanlılıq

Suyun bulanlılıq dərəcəsi elə yerindəcə göz ilə təyin edilə bilər. Suyun bulanlılıqını təyin etmək üçün 0,3 l həcmi olan qabı su ilə doldurub ag kagızın üzərinə goyurlar. Suyun bulanlılıqı təsvir olunması: şəffaf, zəif bulanıqlı, orta bulanıqlı və çox bulanıq. Bir müddətdən sonra suda bərk asılıqan hissələrinin çökməsi prosesslərinə fikir verin.

5. Rəng

Suyun rəngini elə yerində təyin etmək mümkündür. Suyun rəngini təyin etmək üçün 0,3 l həcmi olan qabı su ilə doldurub ag kagızın üzərinə goyurlar.

6. pH əmsalını təyin edən indikator zolaqları

pH (suyun hidrojen göstəricisi) – suyun turşululuq və yaxud qələvəlik əmsalıdır. Təmiz suyun 24C pH səviyyəsi – 7 rəqəminə yaxındır və bu su neytral sudur (ölçü şkalası 0-14 qədər dəyişir). Turşuların pH əmsali 7 rəqəmindən aşağı, qələvəli suların isə pH əmsali 7-dən yüksəkdir. İcməli suyun pH əmsali 6,5-9,5 çərçivəsində dəyişir.

İndikator zolaglarının istifadə qaydaları:

- Ölçmə zamanı suyun temperaturu 20C yaxın olmalıdır, suyun turşululuqunun suyun temperaturundan bilavasitə asılılığı mövcuddur
- Reaksiyanı baş verilməsi üçün indikator zolagi 1-3 saniyəlik suya buraxılmalı və əmələ gələn rəng qutuda verilən rəng cədvəli ilə müqayisə edilməlidir.

7.Hesabatın tərtibatı

Sü nümunəsinin götürmə tarixi və ərazisi, alınmış nəticələr, su mənbələri və s. haqqında məlumat verilməlidir.

ƏLAVƏ 4v. Su təchizatına (ictimai quyular, kranlar su boruları) cavabdeh olan qurumlar və təşkilatlar üçün anket sorgusu

Sorğu aparan:

Tarix:

Respondent

Kəndin adı:

Əhalinin sayı

Əlavə 7a.Su təçhizatı sxeminin və analizlərin nəticələrinin tərtib edilməsi.

Əgər mümkün dursə ,kəndin xəritəsindən istifadə edin. Əgər hər hansı bir xəritə yoxdursa,siz özünüz onu asanlıqla çəkə bilərsiniz.Əvvəlcədən bir qaralama eskiz hazırlayın bilmək üçün ki, xəritəyə nə daxil etmək lazımdır ,hansı miqyasda və ölçüdə olacaq (A4 formatlı neçə vərəq lazımlı olacaq). Sonra hər bir uşaq öz evinin ətrafinin daha dəqiq xəritəsin çəkəcək.Bu sənki böyük xəritədə təsvirin miqyasının artırılması kimi bir təsir bağışlayır.Su təçhizatı (içməli su götürürlən quyu) və digər su mənbələri xəritənin mərkəzi kimi götürülür və yaxın ətraf ərazilər də xəritəyə daxil edilir.Su mənbəyindən çıxan radiusun uzunluğu 30m yaxın olmalıdır.

Xəritələri birlikdə qoyun ki ,kəndin böyük təsvirini alasınız. Əgər xəritədə hələdə bəzi əsas qəsəbələr qeyd olunmayıbsa,onlarda əlavə edin.Burada qaralama versiyası da kifayətdir.

Əgər ayri-ayrı xəritələr qismən uyğun gəlirsə, o zaman nəticələri müqayisə edin.Daha doğru variant yuxarıda qeyd olunacaq.

Xəritədə aşağıdakı əsas elementlər olmalıdır:

- Fərqlənən nəzarət nöqtələri və binalar, məktəblər,məscidlər,inzibati binalar,əczaxanalar kimi
- Eniş və yoxuş (təpə,düzənlik və sayır)
- Çaylar,su yolları və sayır
- Küçələr
- Evlər
- Şimal
- Miqyas

Sonra növbəti elementləri daxil edin :

- Su mənbəyləri:quyular,ictimai sütunlar ,içməli su yerləri,bulaqlar və sayır
- Torpağın istifadəsi,otlaq torpaqları,zibillik kimi
- Sənaye və yaxud kiçik müəssisələr(qarajlar,yanacaq doldurma stansiyaları,emalatxanalar və sayır
- Ayaqyolu,məktəblərdə sanitər qovşağı
- Donuzxanalar,axırlar

Suyun keyfiyyətini yoxladıqdan sonra,fikirləşin ki hər su təçhizatı mənbəyinin keyfiyyətini necə rənglə qeyd edəsiniz.Müxtəlif cür su təçhizatı mənbələrini qeyd etmək üçün,müxtəlif işarələr istifadə edilə bilər.

Verilə bilən suallar :

- Təmiz və çirkli su mənbələrinin ətraf ərazisini müqayisə edin
- Su təçhizatı mənbələrinə aid hər hansı bir təhlükə müəyyən etmişinizmi?
- Mümkün çirkənmə mənbələrini təyin edin
- Su keyfiyyətinin qiymətlərinin paylanmasında hər hansı bir münasiblik müşahidə olunurmu?

Suyun çirkənməsinin (yoluxlanmasının) qarşısını almaq üçün nə etmək olar.Bütün fikrləri toplayın.Tez-tez qeyri-ənənəvi təkliflər innovasiya qərarların qəbul edilməsi ilə nəticələnir.

Əlavə 8a. Su mənbələrinin periodik nəzarətinin blank nümunəsi.

Yağıntılar və fəsillərdən asılı olan nitratların miqdarı qrafiki verilməlidir

Su quyusunun/ bulağının adı və ünvani			
Quyunun vəziyyəti/ əlavələr			
Yoxlamanın tarixi			
Nitrat, mg/l			
pH			
bərk hissəciklər (suspenziya halında)			
bərk hissəciklər (suspenziya halında)			
suyun temperaturu, °C			
xarici temperatur, °C			
14 gün ərzində yağıntılar, ml			

Əlavə 9a. Şaxta su quyularının və buruqların risk dərəcəsinin qiymətləndirilməsi

Yerləşməsi:

Nəzarət günü:

Nitrat (ekspress-metod) mq/l

	Təhlükə dərəcəsinin qiymətləndirilməsi üçün konkret diaqnostik məlumat	Hə	Yox	Qeydlər
1	quyunun 10m məsafəsində ayaq yolu var?			
2	quyunun 10m məsafəsində heyvandarlıq ferması var?			
3	quyunun 10m məsafəsində kubrالınmış torpaq sahıları var?			
4	quyunun 2 m məsafəsində su basmaya sıyrıb olan zədələnmış drenaj sistemi var?			
5	drenaj arxalarında zədələnmə, chatlar və ya təmizlənməsinə ehtiyac var?			
6	hasar zədəlidir və ya yoxdur?			
7	ruyunun ytrafındakı sahənin radiusu 1 m azdır?			
8	yergə təkcələçək su quyu ytrafı sahədə yuvalıb qalıb?			
9	quyu ytrafı sahədə zədə və chatlar var?			
10	yalnız idarə edilən su nasosu pis birləşib?			
11	quyunun əstək antisanitar vəziyyətdədir?			

(Məmbə: BST; dəyişdirilib WECF)

Riskin ümumi qiymətləndirilməsi: 10-şaxta quyuları üçün, 11- buruqlar üçün.

Riskin qiymətləndirilməsi: 9-11 çox yüksək; 6-8 yüksək; 3-5 orta; 3-0

Nəticələr və tövsiyələr:

Riskin bu kimi vacib momentləri mücahidə olunmuşdur (siyahının 1-11 punktları):

Yoxlama aparılmışdır:

Komentariyalar:

Əlavə 9 b. Mərkəzləşmiş su xətti üçün təhlükələrin qiymətləndirilməsi

Ərazi:

Baxış günü:

Nitrat (ekspress-metod) mq/l

	Dəqiq diaqnostik məlumat - Risklərin (təhlükələrin) qiymətləndirilməsi?	Hə	Yox	Qeydlər
1	Su kolonkalarы (su təchizat sistemindən) sızmaları?			
2	Suyun su kolonkası ytrafyında suyun ulyaşılması?			
3	Su kolonkasından yuxarı istiqamətdə torpaqın yuyulması?			
4	Açıq borularыn su kolonkalarы uahyılğında yerləşməsi?			
5	Su kolonkası 10 m məsafə daxilində insan nəcizinin təcshahidə olunması?			
6	Su kolonkası 10 m məsafə daxilində heyvan təzəklərinin təcshahidə olunması?			
7	Kimyəvi gubrələrin və təzəklərin su kolonkasını 10 m məsafədə torpaqa verilməsi halları?			
8	Tullantı sularıny dəşyuran borularыn su kolonkalarını 10 m məsafədə yerləşməsi?			
9	Müvəcud su kolonkaları vasitəsi ilə verilən su resursları - son 10 gün yarzında fasılalar			
10	Rayonda su maqistralında sızmalar			
11	Son həftə rayonda yerləşən su xəttlərində su sızmaları			
12	Açıq su maqistral xəttinin yaradıñ keçməsi			

Mənbə BST (Beynəlxalq Səhiyyə Təşkilatı, WECF)

Təhlükələrin ümumi qiymətləndirilməsi : 12

Təhlükənin (riskin) qiymətləndirilməsi: 10-12 = çox yüksək; 7-10 = yüksək; 0-4=aşaqlı

Nəticələr və tövsiyyələr:

Yuxarıda göstərilən (1-11) bəndlərindən əsas təhlükələr seçilmişdir:

Yoxlayan:

Şərhlər:

Əlavə 9 v. Mərkəzləşmiş su xətti üçün təhlükələrin qiymətləndirilməsi
Su çəni (bak) olduğu halda

Baxış günü:

Nitrat (ekspress-üsul) mq/litr

	Dəqiq diaqnostik məlumat - Risklərin (təhlükələrin) qiymətləndirilməsi?	Hə	Yox	Qeydlər
1	Su kolonkaları (su təchizat sistemindən) sızmalar?			
2	Suyun su kolonkası ytrafyında suyun ulyaşmasası?			
3	Su kolonkasından yuxarı istiqamətdə torpaqın yuyulması?			
4	Açıq boruların su kolonkaları uaxınlığında yerləşməsi?			
5	Su kolonkası 10 m məsafə daxilində insan nəticinən təzahidə olunması?			
6	Su kolonkası 10 m məsafə daxilində heyvan təzakklarının təzahidə olunması?			
7	Kimyəvi gubrələrin və təzakkların su kolonkasını 10 m məsafədə torpaqa verilməsi halları?			
8	Tullantı sularıның dasıyan boruların su kolonkalarını 10 m məsafədə yerləşməsi?			
9	Müvəcud su kolonkaları vasitəsi ilə verilən su resursları - son 10 gün yərzində fasılalar			
10	Rayonda su maqistralında sızmalar			
11	Son həftə rayonda yerləşən su xəttlərində su sızmaları			
12	Açıq su maqistral xəttinin yərazidən keçməsi			
13	Su çənindən təzahidə olunan sızmalar			
14	Su bakiyaların yortcuqcuq antisanitar vəziyyəyidə olmasası			

Mənbə BST (Beynəlxalq Səhiyyə Təşkilatı, WECF)

Təhlükələrin ümumi qiymətləndirilməsi : 12

Təhlükənin (riskin) qiymətləndirilməsi: 10-12 = çox yüksək; 7-10 = yüksək; 0-4=aşağı

Nəticələr və tövsiyələr:

Yuxarıda göstərilən (1-11) bəndlərindən əsas təhlükələr seçilmişdir:

**Yoxlayan
Şərhlər**

Əlavə 10. Tədbirlərin təsnifikasi.

Nümunə

